


darslik

informatika



1000



AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT HİMNİ

*Musiqisi Üzeyir Hacıbəylinin,
sözləri Əhməd Cavadındır.*


Azərbaycan! Azərbaycan!
Ey qəhrəman övladın şanlı Vətəni!
Səndən ötrü can verməyə cümlə hazırlız!
Səndən ötrü qan tökməyə cümlə qadiriz!
Üçrəngli bayraqınla məsud yaşa!
Minlərlə can qurban oldu!
Sinən hərbə meydan oldu!
Hüququndan keçən əsgər
Hərə bir qəhrəman oldu!

Sən olasan gülüstan,
Sənə hər an can qurban!
Sənə min bir məhəbbət
Sinəmdə tutmuş məkan!

Namusunu hifz etməyə,
Bayrağını yüksəltməyə
Cümlə gənclər müştəqdir!
Şanlı Vətən! Şanlı Vətən!
Azərbaycan! Azərbaycan!



HEYDƏR ƏLİYEV
AZƏRBAYCAN XALQININ ÜMUMMİLLİ LİDERİ



RAMİN MAHMUDZADƏ
İSMAYIL SADIQOV
NAİDƏ İSAYEVA

Ümumtəhsil
məktəblərinin
8-ci sinfi üçün



İNFORMATİKA

fənni üzrə

DƏRSLİK

Bu nəşrlə bağlı irad və takliflərinizi
bn@bakineshr.az və derslik@edu.gov.az
elektron ünvanlarına göndərməyiniz xahiş olunur.
Əməkdaşlığınıza üçün əvvəlcədən təşəkkür edirik!

B A K I N E S R



<<BAŞLIQLAR>>

1

İNFORMASIYA

1.	İnformasiyanın kodlaşdırılması	8
2.	2-lık, 8-lık və 16-lıq say sistemləri	11
3.	Bir say sistemindən başqasına keçid	14
4.	İnformasiyanın ölçülməsi	17
	Ümumiləşdirici sual və tapşırıqlar	20

2

MULTİMƏDİA

5.	Multimedia qurğuları	22
6.	Elektron təqdimatda animasiya	25
7.	Təqdimatda səs və video	29
	Ümumiləşdirici sual və tapşırıqlar	32

3

PROQRAMLAŞDIRMA

8.	Program necə hazırlanır	34
9.	Python dilində ilk program	38
10.	Programda kəmiyyətlər	41
11.	Şərt operatoru	44
12.	Programda dövr	47
	Ümumiləşdirici sual və tapşırıqlar	50

4

KOMPÜTER

13.	İş masasının nizamlanması	52
14.	İnformasiya modelinin ağac forması	55
15.	Faylların axtarışı	58
16.	Məsələ həlli	61
	Ümumiləşdirici sual və tapşırıqlar	64

5

TƏTBİQİ PROQRAMLAR

17.	Üçölçülü qrafika	66
18.	Tillər və üzlər	69
19.	Üçölçülü modellərin qurulması	72
20.	Mətn redaktorunun obyektləri	75
21.	Elektron cədvəl	78
22.	Düsturlarla iş	81
	Ümumiləşdirici sual və tapşırıqlar	84

6

İNFORMASIYA CƏMIYYƏTİ VƏ INTERNET

23.	İnformasiyanın emalı mərhələləri	86
24.	Kompüter şəbəkələri	88
25.	Internet xidmətləri	91
26.	Cəmiyyətin inforasiyalasdırılması	93
	Ümumiləşdirici sual və tapşırıqlar	95



- Maraqoyatma.** Mövzuya maraq oyatmaq üçün müxtalif situasiya və hadisələr təsvir edilir və suallarla yekunlaşdırılır.
- Fəaliyyət.** Maraq oyadılan hadisələrin araşdırılmasına, onlarda səbəb-nəticə əlaqələrinin müəyyən edilməsinə yönəlmış tapşırıqlar verilir. Bu tapşırıqlar əvvəlki biliklərinizlə yeni öyrənəcəyiniz materiallar arasında əlaqə yaratmağa xidmət edir. Yerinə yetirilmiş işin nəticəsini müzakirə etmək və səhvələri aşdırmaq üçün suallar verilir.
- Addım-addım.** Praktik vərdişləri formalaşdırır.
- Açar sözlər.** Hər mövzu üzrə öyrənilən əsas anlayışlardır.
- İzahlar.** Fəaliyyət zamanı müəyyən etdiyiniz faktlarla bağlı açıqlamalar verilir. Əsas anlayışlar, mövzu ilə bağlı izahlar, təriflər, qaydalar, bir sözlə, dərsin əsas məzmununu burada əks olunur.

15. Faylıların axtarışı

1. Axtardığımız sonadı necə tapşaq olar?
- Kompcütə faylı hansı parametrlərlə xarakterizə olunur?

2. Fəaliyyət
Kompcütə faylılarının saxladılmış qovluqları gündən keçirin. Bir neçə mətn və grafik faylı parametrlərini uyğun xanalaraya yazımla verilmiş cədvəl doldurun.

Faylı	Faylı	Verildiyi	Verildiyi	Ölçüvi	Dəyişdirilmə tarixi

Windows əməliyyat sistemini faylı və qovluqların axtarışını təqib bir neçə mətdə təklif edir. Olsalar həm də dəfə mənasəb olduğaları demək olmur, çünki müxtalif hallarda fəngli təmildən istifadə etmək dəha alvergi olur.

3. ADDIM-ADDIM - 1
Start menyuunun köməyi ilə faylıların (qovluqların) axtarışı
1. Start -> Mənim kompyuterim -> Mənim faylı -> Axtarış sistemi

4. AÇAR SÖZLƏR
Axtarış sistemi
Axtarış sahəsi
Açar söz

5. İstənilən faylı hansı
yaxud qovluqları tapşaq üçün əməliyyat sistemində axtarış sistemi nəzərdə tutulmuşdur. Əlbəttə, əməliyyat sisteminin sizə kömək edə bilməsi üçün ona ibrucu vermelisiniz, yani axtardığınız obyektin aşağıdakı parametrlərindən, heç olmasa, birini ona bildirməlisiniz:

- faylın (qovluğun) adını, yaxud onun bir hissəsini;
- faylıda olan hər hansı söz və ya cümlənin bir hissəsini;
- faylın (qovluğun) yaradılma, son yazılmama və ya dəyişdirilmə tarixini;
- faylın tipini (uzantısını);
- faylın (qovluğun) ölçüsünü.

- Bu maraqlıdır.** Mövzu ilə bağlı bilikləri genişləndirmək üçün nümunələr və maraqlı məlumatlar verilir.
- Araşdırıcıq-öyrənək.** Mövzuda öyrənilənləri möhkəmləndirmək, tətbiq etmək və onlara münasibət bildirmək məqsədilə verilən tapşırıqlardır.
- Öyrəndiklərinizi yoxlayın.** Hər mövzuda öyrəndiklərinizi qiymətləndirmək, zəif cahətlərinizi müəyyən etmək üçün nəzərdə tutulur.
- Ümumiləşdirici sual və tapşırıqlar.** Hər bölmənin sonunda öyrəndiklərinizin tətbiqi ilə bağlı sual və tapşırıqlar verilir.

3

Əmək	Təsviri
$x + y$	Teplama (x və y addollarının cəmi)
$x - y$	Çıxma (x və y addollarının fəsiq)
$x * y$	Vurma (x və y addollarının hasili)
x / y	x -in y -ə bölməsi (qismət). Nümunə: $100 / 4 = 25$
$x // y$	Təm addı bölmə (nəticə tam addı olur). Nümunə: $100 // 4 = 25$, ancaq $100.0 // 4 = 25.0$
$x \% y$	x -in y -ə təm addı bölməsindən alımm qəliq. Nümunə: $10 \% 4 = 2$
$x ** y$	Qüvvətə yüksəldəm (x üstü y). Nümunə: $2 ** 3 = 8$
$-x$	Əddin əks

6



Python kompilyatoru klaviatürəndən daxil edilən kamışının tipini atır kimi qəbul edir. Başqa sözə, `a = int(input())` komandası vasitəsilə klaviatürəndən daxil edilən qiymət à dəyişənən sonra gözləndə mənimdir. Məsələ, klaviatürəndən 19 daxil edilirsə, nöticə dəyişipnə '19' qiymətinə alır. Oşa görə `a`-nın qiymətinin tam addı olması lazımdır, `a = int(input())` yazılından istifadə olunur.

7


Araşdırıcıq-öyrənək

- Hər hansı dəyişən düzəldin və ona istədiyiniz addı mənimsinə. Sonra həmin dəyişəni `print` operatörən vəntisini ekranə çıxarı.
- Dəyişən yeni qiymət mənimsinəməksiz, yaxşı can qiymətin üzərinə yeni qiymət slava emsək olsaq qiymətin dəyişdirin. Yeni qiyməti ekranə çıxarsın.
- Başqa dəyişən düzəldin və ona sər mənimsinə. Yeni dəyişənin qiymətini da ekranə göstərin.

8

Öyrəndiklərinizi yoxlayın

- Qiyməti addı olan dəyişənən sər mənimsinəmək olarım?
- Python dilində 'Bakı' və 'Bakı' cinsi kamışatlaşdırıbı?
- Bunlardan hansı düzgün dəyişən ad deyil? Sobobını izah edin.
 - Teacher2
 - 2Teacher
 - teacher_25
 - TeaCher



ÜMUMİLƏŞDIRİCİ SUAL VƏ TAPŞIRIQLAR


- Kompüterin program təminatını hansı növ proqramlar işkiləndirir? Onlar nə üçün lazımdır?
- Program yazılışken hansı mərhəbələrdən keçir?
- Programlaşdırma dilləri nə üçün yaranıb? Hansı programlaşdırma dillərini təməryezəm? Oşaların həmsəndə program yazmamız?
- Verilmiş operatorların işləməsi nöticəsi nə olacaq?
 - `print (sum)`
 - `print ("sum")`
 - `print ("sum", sum)`
- Verilmiş program ilk 5 natural ədədin hasilini ekranə çıxarmalıdır. Proqramın yazılışında hansı sehvlər buraxılıb?

9

İNFORMASIYA

1

1. İformasiyanın kodlaşdırılması
2. 2-lük, 8-lük ve 16-lıq say sistemleri
3. Bir say sisteminden başqasına keçid
4. İformasiyanın ölçülümesi
 - Ümumiləşdirici sual və tapşırıqlar



1. İnfomasiyanın kodlaşdırılması



- Əlifba nədir? Azərbaycan dili tarixində hansı əlifbalardan istifadə olunub?
- Azərbaycanın 5 manatlıq əsginəsinin arxa üzündəki yazı hansı əlifba ilə verilib?

Fəaliyyət

Aşağıda eyni infomasiya müxtəlif əlifbalarla kodlaşdırılıb. Bildiyiniz əlifbaların birindən istifadə etməklə həmin sözü oxumağa çalışın.

- 1) آراز
- 2) - - - - - - - -
- 3) 阿拉斯河
- 4) 01000001 01010010 01000001 01011010

Nəticəni müzakirə edək:

- Bu əlifbalardan hansı ilə tanışsınız?
- Hansı infomasiya təqdim olunub? Onu başqa formada necə təqdim edə bilərsiniz?


İstənilən infomasiyanı müxtəlif formalarda göstərmək, başqa sözlə, kodlaşdırmaq olar. Seçilən təqdimolunma (kodlaşdırma) forması kodlaşdırmanın hansı məqsədlə aparılmasından asılı olur: yazının həcmini azaltmaq, infomasiyanı gizlətmək (şifrləmək), emal üçün əlverişli formaya salmaq və s.

İnformasiyanın saxlanması və ya başqasına ötürülməsi zamanı onun hansı formada verilməsi çox önemlidir. Məsələn, zəif eşidən adamin informasiyanı səs şəklində qəbul etməsi çətindir. Görmə qabiliyyətini itirmiş insan informasiyanı əsasən eşitmək və toxunmaqla alır.

İnformasiyanın hansı formada verilməsindən və necə ötürülməsindən asılı olmayaraq, o, həmişə müəyyən **dil** vasitəsilə təqdim olunur. Verilən informasiyanı insan heç də həmişə qavraya bilmir. Bunun başlıca səbəbi verilən informasiyanın dilini bilməməsidir. Bu mənada riyaziyyatın dilini bilməyən $C = 2\pi r$, fizikanın dilini bilməyən $v = \frac{s}{t}$, kimyanın dilini bilməyən $NaCl$ yazılarını anlamayacaq.

ACARSOZLƏR

- Kod**
- Kodlaşdırma**
- Dekodlaşdırma**
- Təbii dil**
- Formal dil**
- Əlifba**



Dillər iki qrupa ayrılır: **təbii dillər** və **formal dillər**. **Təbii dillər** şifahi və ya yazılı formada olan danışq dilləridir. Bəzi hallarda mimika və jestlər, xüsusi işarələr (məsələn, yol işarələri) danışq dilini əvəz edə bilir. **Formal dillər** insanın müxtəlif fəaliyyət sahələri üçün yaradılmış və öz əlifbası, qrammatik qaydaları, sintaksisi olan xüsusi dillərdir. Formal dillərə nümunə olaraq musiqi dilini (not yazılarını), riyazi dili (düsturları), programlaşdırma dillərini göstərmək olar.

İstənilən dilin əsasında xüsusi sistemli simvollar (işarələr) yiğını – **əlifba** dayanır. Hər bir təbii, yaxud formal dildəki söz və ifadə həmin dilin əlifbası vasitəsilə verilir.

İnformasiyanı saxlamaq, ötürmək, yaxud emal etmək üçün bir təqdim-olunma formasından daha əlverişli başqa formaya keçirilməsinə **kodlaşdırma** deyilir. İnformasiyanın ilkin təqdimolunma formasına qaytarılması isə **dekodlaşdırma (kodaçma)** adlanır. Sözsüz ki, informasiyanı dekodlaşdırmaq üçün **kodu** bilmək lazımdır.

Biz kod və kodlaşdırma ilə hər gün rastlaşır və onlardan istifadə edirik. Məsələn, sürücünün siqnal vermesi, yaxud faraları yandırıb-söndürməsi, işıq-forun rəngləri, məktəb zəngi ilə aldığımız informasiyalar bu və ya başqa formada kodlaşdırılmış olur. İnsanların ünsiyyətdə olduğu təbii dillərin əsasını da kodlar (simvollar, işarələr) təşkil edir. Danışış zamanı bu kodlar səslər, yazıda isə hərflər şəklində verilir.

Araşdırmaq-öyrənək

Aşağıdakı əlifbalarla bağlı cədvəl hazırlayın, cədvəlin birinci sütununda əlifbaların adlarını, ikinci sütununda isə hər bir əlifbaya uyğun bir neçə hərfi (simvolu) göstərin:

- Morze əlifbası
- İkilik say sistemi
- İngilis əlifbası
- Azərbaycan əlifbası

“Şagird”, “çiçək” sözlərini bu əlifbaların hansı ilə kodlaşdırıqdə simvolların sayı ən az olar?


Öyrəndiklərinizi yoxlayın

1. İformasiya nə üçün kodlaşdırılır?
2. Formal dil nədir? Bu dillərdən harada istifadə olunur? Onlara misallar göstərin.
3. Üçbucağın daxili bucaqlarının cəmi haqqında teoremi təbii və formal dillə ifadə edin.
4. Verilmiş kodlaşdırma cədvəlində hər hərfə (işarəyə) iki ədəd uyğundur. Birinci ədəd cədvəldə sütunun nömrəsini, ikinci ədəd isə sətrin nömrəsini göstərir. Həmin cədvəldən istifadə etməklə bu informasiyanı oxuyun:
(3,2) (7,3) (9,1) (7,3) (5,2) (12,1) (2,1) (9,1) (3,2) (1,3) (9,1) (12,1) (7,2) (4,3) (7,2) (9,1)
(12,1) (1,1) (7,3) (10,2) (2,1) (9,1) (7,3) (5,3) (2,1) (2,2) (12,3)

	1	2	3	4	5	6	7	8	9	10	11	12
1	X	İ	I	J	K	Q	L	M	N	O	Ö	<boşluq>
2	P	R	S	Ş	T	U	Ü	V	Y	Z		,
3	A	B	C	Ç	D	E	Ə	F	G	Ğ	H	.

5. Verilmiş kodlaşdırma cədvəlindən istifadə edərək “ƏMƏKSİZ YEMƏK OLMAZ” atalar sözünü kodlaşdırın.

2. 2-liq, 8-liq və 16-liq say sistemləri



- Mövqeli və mövqesiz say sistemlərinin fərqi nədədir?
- 2-liq say sistemi mövqelidir, yoxsa mövqesiz?

ADDIM – ADDIM

İkilik-səkkizlik cədvəlinin qurulması

1. İki sütundan və 9 sətrdən ibarət cədvəl qurun.
2. Cədvəlin birinci sətrində 1-ci xanaya “8-liq”, 2-ci xanaya isə “2-liq” yazın.
3. Birinci sütunun qalan xanalarına yuxarıdan aşağıya doğru 8-liq say sisteminin rəqəmlərini yazın.
4. “0” rəqəminin qarşısında ikinci sütunda “000” ikilik ədədini yazın.
5. İkinci sütunun qalan xanalarına 2-liq say sistemində ədədləri ardıcıl olaraq yazın.

8-liq	2-liq
0	000
1	001
2	
3	
4	
5	
6	
7	

Nəticədə **ikilik-səkkizlik cədvəli** alınacaq.

Yuxarıdakı cədvəl 2-liq və 8-liq say sistemləri arasında sadə əlaqənin olduğunu göstərir. Həmin cədvəldən istifadə etməklə bu say sistemlərinin birindən digərinə asanca keçmək mümkündür. Məsələn, 2-liq say sistemindən 8-liyə keçmək üçün aşağıdakı üsul tətbiq olunur:

- Verilmiş ikilik ədəd sağdan başlayaraq 3 simvoldan ibarət qruplara bölünür. Ən soldakı qrupda 3 simvol alınmazsa, qrupun əvvəlinə bir və ya iki sıfır artırılır.
- Hər qrupa üçrəqəmli ikilik ədəd kimi baxılır və o, 8-lik say sisteminin uyğun rəqəmi ilə əvəzlənir.

Nəticədə alınan ədəd verilmiş ikilik ədədin 8-lik say sistemində yazılışı olacaq.

$$\begin{array}{ccccc} \underline{0} & \underline{1} & \underline{0} & \underline{1} & \underline{0} \\ 2 & 5 & 3 & 7 & 5 \end{array} = 25375_8$$

Bu əməliyyatın əksi, yəni ədədin 8-lik say sistemindən 2-liyə keçirilməsi də çox sadədir: 8-lik ədədin hər bir rəqəmi, sadəcə, *ikilik-səkkizlik cədvəlindən* istifadə olunmaqla uyğun 2-lik ədədlə əvəz olunur.

Məsələn:

$$5371_8 = \begin{array}{cccc} \underline{1} & \underline{0} & \underline{1} & \underline{1} \\ 5 & 3 & 7 & 1 \end{array} = 10101111001_2$$

Ədədlərin bir say sistemindən başqasına keçirilməsi zamanı hesab əməllərini bilmək lazımdır. Məsələn, ikilik say sistemində ədədlər üzərindəki toplama və vurma əməlləri belə təyin olunur:

Toplama qaydası	Vurma cədvəli	Örnəklər
$0 + 0 = 0$ $0 + 1 = 1$ $1 + 1 = 10_2$	$0 \times 0 = 0$ $0 \times 1 = 0$ $1 \times 0 = 0$ $1 \times 1 = 1$	$\begin{array}{r} 1001_2 \\ + 1101_2 \\ \hline 10110_2 \end{array}$ $\begin{array}{r} 1001_2 \\ \times 1001_2 \\ \hline 1110101_2 \end{array}$
		$\begin{array}{r} 1001 \\ + 1001 \\ \hline 2002 \end{array}$

Bölliidir ki, 8 kimi, 16 ədədi də 2-nin qüvvəti olduğundan ($16 = 2^4$) 16-liq və 2-lik say sistemləri arasında da bənzər əlaqə vardır. Bu əlaqə aşağıdakı **ikilik-onaltılıq cədvəlində** göstərilib. Bu iki say sisteminin birindən digərinə

ACARSOZLER

Ikilik-səkkizlik cədvəli
Toplama qaydası
Ikilik-onaltılıq cədvəli

keçmək üçün də yuxarıdakı qaydadan istifadə olunur: sadəcə, bu halda ikilik ədəd üç-üç deyil, dörd-dörd qruplara ayrılır.

16-lıq	2-lik	16-lıq	2-lik
0	0000	8	1000
1	0001	9	1001
2	0010	A	1010
3	0011	B	1011
4	0100	C	1100
5	0101	D	1101
6	0110	E	1110
7	0111	F	1111

Araşdırmaq-öyrənək

İkililik-onaltılıq və ikilik-səkkizlik cədvəllərindən istifadə edərək:

- bərabərliklərin doğruluğunu yoxlayın

$$7_8 + 1_8 = 10_8 \quad 9_{16} + 1_{16} = A_{16} \quad F_{16} + 1_{16} = 10_{16}$$


- 11110111011_2 , 101010101_2 və 111111_2 ədədlərini onaltılıq say sisteminiə keçirin.
- $A54_{16}$, $21E_{16}$ və $34AD_{16}$ ədədlərini ikilik say sisteminiə keçirin.

2-lik, 8-lik və 16-lıq say sistemləri arasında gördüğünüz bu sadə əlaqə istənilən say sistemləri arasında yoxdur. Ona görə də bir say sistemində verilmiş ədədi ixtiyari say sisteminiə keçirmək üçün başqa üsuldan istifadə olunur. Həmin üsul növbəti dərsdə öyrəniləcək.

Öyrəndiklərinizi yoxlayın

1. Yaşınızı onaltılıq say sistemində yazın.
2. 2019_{10} ədədini ikilik, səkkizlik və onaltılıq say sistemində göstərin.
3. 54321_8 , 545253_8 , 777_8 , 1010001_8 ədədlərini 2-lik say sisteminiə keçirin.
4. $11101110101001101001100110101_2$, $110110110000110001011010101_2$, 111011101010011_2 ədədlərini 8-lik say sistemində yazın.
5. $A54_{16}$, $21E_{16}$ və $34AD_{16}$ ədədlərini ikilik say sistemində göstərin. Sonra alınan ədədləri səkkizlik say sisteminiə keçirin.

3. Bir say sistemindən başqasına keçid



- Bu yazılışları nə birləşdirir?
- Hesablamları 10-luq say sistemində apardıqda alınan nəticələr nə göstərəcək?

p əsaslı say sistemində istənilən tam $\overline{a_n a_{n-1} a_{n-2} \dots a_1 a_0}$ ədədini

$$a_n \cdot p^n + a_{n-1} \cdot p^{n-1} + a_{n-2} \cdot p^{n-2} + \dots + a_1 \cdot p^1 + a_0 \cdot p^0 \quad (0 \leq a_i < p)$$

çoxhədlisi şəklində göstərmək olar. Məsələn:

$$12345_{10} = 1 \cdot 10^4 + 2 \cdot 10^3 + 3 \cdot 10^2 + 4 \cdot 10^1 + 5 \cdot 10^0$$

$$12345_8 = 1 \cdot 8^4 + 2 \cdot 8^3 + 3 \cdot 8^2 + 4 \cdot 8^1 + 5 \cdot 8^0$$

$$12345_7 = 1 \cdot 7^4 + 2 \cdot 7^3 + 3 \cdot 7^2 + 4 \cdot 7^1 + 5 \cdot 7^0$$

Ədədin çoxhədli şəklində göstərilməsinə onun **açıq yazılış forması** deyilir. Bu formadan ədədləri bir say sistemindən başqasına keçirmək məqsədilə istifadə olunur. Bunun üçün həmin ədədi verildiyi say sistemində açıq formada yazmaq, hesablamları isə ədədi keçirmək istədiyiniz say sistemində aparmaq lazımdır. Alınmış nəticə ədədin yeni say sistemində yazılışını verəcəkdir. Bu üsul, xüsusən, ədədlərin onluq say sisteminə keçirilməsi zamanı çox əlverişli olur. Məsələn:

AÇARSÖZLƏR
Ədədin açıq yazılış forması

$$11001_2 = 1 \cdot 2^4 + 1 \cdot 2^3 + 0 \cdot 2^2 + 0 \cdot 2^1 + 1 \cdot 2^0 = 16 + 8 + 0 + 0 + 1 = 25_{10}$$

$$12345_7 = 1 \cdot 7^4 + 2 \cdot 7^3 + 3 \cdot 7^2 + 4 \cdot 7^1 + 5 \cdot 7^0 = 2401 + 686 + 147 + 28 + 5 = 3267_{10}$$

Fəaliyyət

Açıq yazılış formasının köməyi ilə aşağıdakı ədədləri 10-luq say sisteminiə keçirin.

$$1223_4 \quad 1223_5 \quad 1223_6 \quad 1223_9$$

Nəticəni müzakirə edək:

- Verilmiş ədədlərdən ən böyükü hansıdır?
- Hesablamanı aparmadan bu suala cavab vermək mümkündürmü?

Ədədləri 10-luq say sistemindən başqasına da bu yolla keçirmək olar. Ancaq digər say sistemlərində hesab əməllərini yerinə yetirmək insan üçün əlverişli olmadığından, adətən, başqa üsuldan istifadə olunur. Tutaq ki, hər hansı A ədədini 10-luq say sistemindən 7-lük say sisteminiə keçirmək lazımdır. Qeyd olunduğu kimi, A ədədinin 7-lük say sistemində yazılması onun aşağıdakı cəm şəklində göstəriləsi deməkdir:

$$A = a_n \cdot 7^n + a_{n-1} \cdot 7^{n-1} + \dots + a_1 \cdot 7^1 + a_0 \cdot 7^0$$

Deməli, A ədədinin yeddilik təsvirini almaq üçün a_0, a_1, \dots, a_n əmsallarını tapmaq lazımdır. Bunun üçün əvvəlcə A ədədini 7-yə bölək. Aydır ki, bu zaman qalıq a_0 -a bərabər olacaq. Çünkü A ədədinin yuxarıda göstərilən açıq yazılışında sonuncudan başqa bütün toplananlar 7-yə tam bölünür. Sonra A ədədini 7-yə böldükdə alınan qisməti yenidən 7-yə bölək. Bu zaman alınan yeni qalıq a_1 -ə bərabər olacaq. Bu prosesi davam etdirsək, biz A ədədinin yeddilik təsvirindəki bütün a_0, a_1, \dots, a_n rəqəmlərini taparıq. Məsələn, 3287_{10} ədədini yeddilik say sisteminiə keçirmək üçün aşağıdakı bölmə əməllərini yerinə yetirmək lazımdır:

Qalıq		
3287	:	7 = 469
469	:	7 = 67
67	:	7 = 9
9	:	7 = 1
1	:	7 = 0

=> 12404_7

Beləliklə, $3287_{10} = 12404_7$. Doğrudan da,

$$12404_7 = 1 \cdot 7^4 + 2 \cdot 7^3 + 4 \cdot 7^2 + 0 \cdot 7^1 + 4 \cdot 7^0 = 2401 + 686 + 196 + 4 = 3287_{10}$$

Yuxarıda verilən misallarda say sistemlərindən biri 10-luq say sistemi idi. Bəs hər iki say sistemi 10-luqdan fərqli olduqda çevirməni necə aparmaq lazımdır? Bunun üçün aralıq olaraq 10-luq say sistemindən istifadə etmək daha əlverişli olardı. Məsələn, əgər hər hansı ədədi 6-lıq say sistemindən 20-


lik say sisteminə keçirmək lazımdırsa, öncə həmin ədədi 10-luğa, sonra isə 10-luqdan 20-liyə keçirmək daha rahat olur.

Araşdırmaq-Öyrənək

Ədədlərin bir say sistemindən başqasına keçirilməsi Calculator programı vasitəsilə çox asanca yerinə yetirilir.

Bunun üçün program başladıldığdan sonra **View⇒Programmer** menyu bəndi seçilir.

Pəncərənin sol tərəfində say sistemlərinə uyğun radio düymələri yerləşir: Hex – 16-liq, Dec – 10-luq, Oct – 8-liq, Bin – 2-liq say sistemini bildirir. Düymələrin adlarının ingilis dilində hansı sözlərin qısaltmaları olduğunu aşadırın. Calculator programında hesablamalar aparın və aşağıdakı cədvəli nümunəyə uyğun olaraq doldurun.



10-luq	2-liq	8-liq	16-liq
175	10101111	257	AF
389034			
999999099			

Öyrəndiklərinizi yoxlayın


- Ədədin açıq yazılışı dedikdə nə nəzərdə tutulur?
- Onluq say sistemindəki ədədi hər hansı say sisteminə keçirdikdə hansı üsuldan istifadə olunur?
- 321_{10} ədədini 7-liq say sisteminə keçirin.
- Verilmiş ədədlərdən ən böyükü və ən kiçiyi hansıdır? $3D7_{16}$, 10010111_2 , 375_8 və 13424_5
- Verilmiş ədədlərdən əvvəl və sonra hansı ədədlər gəlir? Onları müvafiq say sistemlərində yazın.
a) 211_3 b) $8B_{16}$ c) 1001100_2 d) 357_8 e) 234_5 f) 135_6 g) 247_9

4. İformasiyanın ölçülməsi

Rəvayətə görə, Lakoniyanın Sparta şəhərinə yaxınlaşan Makedoniya çarı II Philipp spartalılara belə bir müraciətnamə göndərir:

“Mən bütün Yunanistanı fəth etmişəm, dünyanın ən yaxşı qoşunu məndədir. Təslim olun, çünki əgər şəhərin darvazalarını sindirsəm, əgər qala divarlarını dağitsəm, əgər Spartani zorla alsam, onda heç kəsə aman verilməyəcək və şəhər yerlə yeksan olunacaq!”

Bu müraciətnaməyə spartalıların cavabı çox qısa olmuşdur – “Əgər”.



- Spartalılar bu cavabla makedoniyalılara nə demək istəmişdilər?
- “Lakonizm”, “lakonik ifadə” nə deməkdir və onun bu rəvayətlə hansı əlaqəsi var?

Fealiyyət

Riyazi dildən (düsturlardan) istifadə etməklə aşağıdakı informasiyaları yiğcam formada yazın. Hər mətrndə istifadə olunan simvolların sayını müəyyən edin.

İformasiya	Yiğcam forması
1. Toplananların yerini dəyişdikdə cəm dəyişmir.	
2. Orta sürət gedilən yolu bu yolu gedilməsinə sərf olunan zamana nisbətinə bərabərdir.	
3. Su molekulu iki hidrogen, bir oksigen atomundan ibarətdir.	


Nəticəni müzakirə edək:

- Yiğcam formanın həcmi orijinal formadan neçə simvol azdır?
- Hansı halda açıq formadan, hansı halda yiğcam formadan istifadə etmək olverişli olur?

AÇARSOZLƏR

ASCII
UNICODE
Bit
Bayt

İnsanların ünsiyyətdə olduğu təbii dillərin də əsasını kodlar təşkil edir. Şifahi ünsiyyət zamanı bu kodlar səs-lərlə, yazıda isə simvollarla verilir. Ona görə də mətn şəklində verilmiş informasiyanın həcmi onu təşkil edən simvolların (hərflərin, durğu işarələrinin) sayından asılı olur. Başqa sözlə, mətn şəklində informasiya nə qədər yiğcam ifadə olunarsa, onun tutduğu yer də bir o qədər az olar. Məsələn, belə bir xəbər gəlir: "Siz müsabiqədən keçmisiniz". Kompüterdə qəbul olunduğu kimi, hər bir hərfi (o cümlədən sözlərəsi boşluğu da) bir baytla kodlaşdırısaq, göstərilən məlumat 26 bayt, yaxud $26 * 8 = 208$ bit yer tutacaq. Məlumatı "Müsabiqədən keçmisiniz", yaxud sadəcə, "Keçmisiniz" şəklində qısaltsaq, həmin qiymət uyğun olaraq 176 və 80 bit olacaq. Qabaqcada razılaşsaq ki, 1 müsabiqədən keçməyi, 0 isə müsabiqədən keçməməyi bildirir, onda bütün informasiya 1 bitə sığışacaq.



Görkəmli alman niyaziyyatçısı **Peter Gustav Lejeune Dirixle** (1805 – 1859) çox söz işlətməyi xoşlamazdı. Oğlu olanda o, qohumlarına belə bir telegram göndərmişdi:

"**2 + 1 = 3**".

Kompüterdə hər növ informasiyanın, o cümlədən mətn informasiyasının ikilik kodlarla göstərildiyini bilirsınız. Ona görə də kompüterdə mətn informasiyasının həcmi onu təşkil edən simvolların sayı ilə yanaşı, yaddaşa hər bir simvola ayrılan bitlərin sayından da asılıdır. Kompüterlərdə simvolları kodlaşdırmaq üçün müxtəlif vaxtlarda müxtəlif kodlaşdırma üsulları tətbiq olunub. Hazırda bunlardan **ASCII** və **UNICODE** daha geniş istifadə olunur. ASCII ("askii" kimi tələffüz olunur) kodlaşdırmasında hər bir simvol 8 bit, yaxud 1 bayt vasitəsilə kodlaşdırılır. UNICODE ("yunikod" kimi tələffüz olunur) kodlaşdırmasında isə bu məqsədlə 16 bit, yaxud 2 baytdan istifadə olunur. Deməli, ASCII kodlaşdırmasında verilən hər hansı mətn UNICODE kodlaşdırması ilə müqayisədə kompüterin yaddaşında 2 dəfə az yer tutur.

Mətn	Həcmi
Əgər sən hər şeyi bilirsənsə, onda hələ çox şey öyrənməlisən.	ASCII kodlaşdırmasında 61 bayt , yaxud 488 bit yer tutur.
	UNICODE kodlaşdırmasında 122 bayt , yaxud 976 bit yer tutur.

Mətndə olan ədədlər də eyni qaydada kodlaşdırılır. Başqa sözlə, ədədin hər bir rəqəmi ayrıca simvol kimi ya 1 bayt (ASCII kodlaşdırmasında), ya da 2 bayt (UNICODE kodlaşdırmasında) yer tutur. Ancaq bildiyiniz kimi, ədədlərin 2-lik say sistemində yazılışı daha yiğcam alınır. Nümunə üçün 19 ədədinin hər iki variantda kodlaşdırılmasına baxaq. Mətndə olan ədədin hər bir rəqəmi ASCII koduna uyğun olaraq 8 bitlə kodlaşdırılır. Yəni 19 ədənin kodlaşdırılması üçün 16 bit (2 bayt) tələb olunur:

1 – 00110001, 9 – 00111001.

Hesablamalar zamanı isə bu ədəd (19) ikilik say sisteminə çevrilərək kodlaşdırılır:

$$19_{10} = 00010011_2.$$

Göründüyü kimi, ikinci halda 19 ədədi yaddaşa 1 bayt yer tutur.

Araşdırmaq-Öyrənək

 OpenOffice.org Writer (yaxud Microsoft Word) mətn redaktorunu başladın və “Əgər sən hər şeyi bilirsənsə, onda hələ çox şey öyrənməlisən.” ifadəsini daxil edin.

Save As dialoq pəncərəsini açın və Save as type siyahısından Microsoft Word 95 (.doc) variantını seçin. Sənədə münasib ad verib öz qovluğunuzda saxlayın. Yenidən Save As pəncərəsini açın və Save as type siyahısından Microsoft Word 6.0 (.doc) variantını seçin. Sənədi başqa bir adla öz qovluğunuzda saxlayın.

Faylları saxladığınız qovluğa daxil olun və hər iki faylı təpib onların ölçülərini müqayisə edin. Onların ölçüləri arasındaki fərqiñ səbəbini öyrənməyə çalışın.

Öyrəndiklərinizi yoxlayın

1. 8 bitlə neçə müxtəlif simvolu kodlaşdırmaq mümkündür?
2. UNICODE kodlaşdırmasında istifadə olunan üsulla neçə müxtəlif simvol kodlaşdırmaq olar?
3. Dərsdə verilmiş aforizm ASCII kodlaşdırmasında tutumu 2 Kbayt olan yaddaş sahəsinə neçə dəfə yerləşər?
4. Məktəbdə 1000 şagird təhsil alır. Hər şagirdə bənzərsiz ikilik kod verilir. Bütün şagirdləri kodlaşdırmaq üçün 9 bit bəs edərmi? Cavabı əsaslandırın.
5. Avtomatik qurğu UNICODE-da kodlaşdırılmış mətnə 8 bitlik ASCII kodlaşdırmasını tətbiq etdi. Nəticədə informasiyanın həcmi 480 bit azaldı. Mətndə neçə simvol var?

ÜMUMİLƏŞDİRİCİ SUAL VƏ TAPŞIRIQLAR

1. İnformasiyanın kodlaşdırılmasına nümunələr göstərin.
2. "ÇÖRƏK" sözünü müxtəlif üsullarla kodlaşdırın.
3. UNICODE kodlaşdırılmasında verilmiş aşağıdakı atalar sözünün həcmini tapın.
Vətənin bir qısı qurbətin yüz baharından yaxşıdır.
4. 217 ədədini verilmiş ardıcılıqla müvafiq say sistemlərinə keçirin.
 $217_{10} \rightarrow X_2 \rightarrow Y_8 \rightarrow Z_{16}$
5. Ədədləri müqayisə edin.
 24_8 və 24_{16}
 273_8 və $12A_{16}$
6. Marketdə 14 çeşiddə mal satılır. Bu malların ikilik kodla kodlaşdırılması üçün ən azı neçə bit kifayət edər?
7. 100110010100001_2 ədədi 8-lük və 16-lıq sistemlərdə hansı ədədlərə uyğundur?
8. 10111_2 və 1011111_2 ədədlərinin cəmini tapın.
9. Hansı say sistemlərində 51 onluq ədədi 3 rəqəmi ilə qurtarır?
10. Meyvə bağında 30_x alma, 21_x armud, 5_x gavalı və 4_x albalı ağaçları var. Bağda cəmi 63_x ağaç var. Ağacların sayı hansı say sistemində verilib və bağda neçə ağaç var?




MULTİMEDIA



5. Multimedia qurğuları
6. Elektron təqdimatda animasiya
7. Təqdimatda səs və video

• Ümumiləşdirici sual və tapşırıqlar





5. Multimedia qurğuları



- İnfomasiya hansı formalarda təqdim oluna bilər?
- Bu simgələr infomasiyanın hansı təqdimolunma formaları ilə bağlıdır?

Fealiyyət

Mətn redaktorunda belə bir cədvəl hazırlayın. Hər bir qurğu haqqında bildikləri-nizi uyğun xanalara yazın.

Qurğu	Funksiyası, iş prinsipi
Mikrofon	
Səsucaldanlar	
Proyektor	
Optik disk qurğusu	
Skaner	

Nəticəni müzakirə edək:

- Bu qurğular hansı növ infomasiyalarla işləyir?

Tətbiqi proqramların ən geniş yayılmış növlərindən biri kompüter oyunlarıdır. Bu oyunların əksəriyyəti qrafika ilə yanaşı, səs, animasiya və video effektlərlə zəngin olur. Belə effektlər oyunları həm maraqlı edir, həm də gerçəkliyə daha da yaxınlaşdırır.

Bir neçə növ infomasiyadan eyni zamanda istifadə edən infomasiya texnologiyalarına **multimedia** deyilir. Başqa sözlə, *multimedia* dedikdə qrafika, mətn, video, fotoqrafiya, animasiya, səs effektləri kimi infomasiyaların bir neçəsinin kombinasiyası nəzərdə tutulur. Müasir kompüterlərin program və aparat resursları çox geniş çeşidli multimedia fayllarına qulaq asmağa, baxmağa, onları yaratmağa və redaktə etməyə imkan verir.

Ona görə də “multimedia” termini həm program, həm də aparat təminatına aid edilir. Bəzi multimedia qurğuları həyatımızın ayrılmaz hissəsinə çevrilib.

Yüksək texnologiyalar sahəsində ən son uğurlardan biri **rəqəmsal fotokameralar**dır. Rəqəmsal fotokamera vasitəsilə çəkilmiş şəkillər kamerasının yaddaşında saxlanılır və kompüterin yaddaşına köçürülə bilir. Çəkilmiş şəkillərə dərhal baxmaq, oradakı istənilən çatışmazlığı aradan qaldırmaq və xüsusi effektlər əlavə etmək olur. Çəkilən hər bir şəklin görüntüsü işığa həssas elementlərdən təşkil olunmuş matrisin köməyi ilə formalasılır. Rəqəmsal fotokameraların ən mühüm xarakteristikası onun matrisində olan piksellərin sayıdır. Müasir rəqəmsal fotokameraların matrisi bir neçə *meqapiksel-dən*, yəni bir neçə milyon pikseldən ibarət olur. Meqapiksellərin sayı görüntünün keyfiyyətini müəyyən edir: matrisdə olan meqapiksellərin sayı nə qədər çoxdursa, fotosəklin keyfiyyəti də bir o qədər yüksək olur. İlk rəqəmsal fotokameralarda bu göstərici 2–3 meqapiksel idi, müasir modellərdə isə 7 meqapikseldən yuxarıdır.

Fotokamera ilə çəkilmiş fotolar *yaddaş kartına*, yaxud başqa daşıyıcıya yazılır.

Müasir rəqəmsal fotokameraların əksəriyyəti maye-kristal ekranla təchiz olunub. Bu fotokameralarla qısa videolar da çəkmək mümkündür.


Rəqəmsal videokameralar bir çox cəhətlərinə görə rəqəmsal fotokameralara çox bənzəyir. Belə ki, çəkilmiş videogörüntülər kamerasının daxili yaddaşında saxlanılır. Ancaq fotokameralardan fərqli olaraq onlarda yaddaş kartı ilə yanaşı, başqa növ daşıyıcılarından – kiçik formatlı videokasetlərdən, DVD-disklərdən də istifadə olunur.

AÇARSOZLAR

Multimedia
Rəqəmsal fotokamera
Meqapiksel
Yaddaş kartı
Rəqəmsal videokamera
Veb-kamera
Audio-pleyer



Fotokamera



Yaddaş kartı



Videokamera



Veb-kamera



Audio-pleyer

Son model videokameralar isə sərt disklərlə təchiz olunmuşdur. Bu daşıyıcılarda, adətən, 60–120 dəqiqəlik videoyazı saxlamaq olur. Rəqəmsal fotokamerada olduğu kimi, rəqəmsal videokamerada da görüntünün keyfiyyəti meqapiksellərin sayından asılıdır. Müasir videokameraların əksəriyyəti 1–3 meqapikseli dəstəkləyir.

Görüntüleri lokal şəbəkədə, yaxud Internetdə ötürmək üçün **veb-kamera** adlandırılan rəqəmsal videokameralar vardır. Kompyuterlərdə veb-kameralardan, adətən, “canlı” ünsiyyət zamanı istifadə olunur. Internet texnologiyalarına əsaslanan video-ünsiyyət, yaxud *video-gap* zamanı ünsiyyətdə olan iki şəxs bir-birini eşidə və görə bilir. Əksər veb-kameraların özlərinin daxili mikrofonu olduğundan belə ünsiyyət zamanı əlavə mikrofona gərək qalmır.

Rəqəmsal audio-pleyer musiqi yazılarının saxlanması və səsləndirilməsi üçün nəzərdə tutulub. Bu qurğuların əksəriyyətində musiqi yazıları olan faylları saxlamaq üçün *fləş-yaddaşdan* istifadə olunur. Fləş-yaddaş pleyerin daxilinə quraşdırılmış, yaxud taxilib-çıxarılan yaddaş kartı şəklində ola bilər. Tutumu 512 Mbayt olan fləş-karta 8 saatlıq musiqi yazmaq olur. Rəqəmsal audio-pleyerlərin bəzisində tutumu 1-dən 40 Gbaytdək daxili sərt disk olur. Belə disklərə 16–640 saatlıq musiqi yerləşir.

Yuxarıda haqqında danışılan o biri qurğular kimi, rəqəmsal audio-pleyerlərin də əksəriyyəti kompyuterə USB portuna qoşulur. Kompyuterin sərt diskində olan musiqi fayllarını pleyerin fləş-yaddaşına köçürmək olar.

Araşdırma-öyrənek


Rəqəmsal fotokameralarda fotoların hansı fayl formatında saxlandığını araşdırın.
Nə üçün onlar BMP formatında saxlanılmır?

Müasir mobil telefonlarda səs və qrafik fayllar hansı formatlarda saxlanılır?

Öyrəndiklerinizi yoxlayın

1. Multimedia nədir?
2. Oyun programlarını multimedia proqramları hesab etmək olarmı?
3. Hansı multimedia qurğularını tanıyırsınız?
4. Rəqəmsal fotokameraların əsas xarakteristikası nədir?
5. Rəqəmsal videokameralarda informasiya daşıyıcılarının hansı növlərindən istifadə olunur?

6. Elektron təqdimatda animasiya



- Elektron təqdimat nədir?
- Təqdimatlarla işləmək üçün tətbiqi proqramlar necə adlanır?

Təqdimati daha baxımlı, daha təsirli etmək üçün **OpenOffice Impress**, eləcə də **Microsoft PowerPoint** proqramında müxtəlif animasiya elementləri nəzərdə tutulub.

Animasiya elementlərini həm bir slaydin daxilində, həm də bir slayddan başqasına keçərkən tətbiq etmək olar.

Bir slayddan başqasına keçid zamanı müxtəlif effektlərdən istifadə etmək olar. Məsələn, yeni slayd əvvəlki slaydin üzərinə çıxa bilər, yaxud yeni slayda yer vermək üçün əvvəlki slayd ekranın istənilən qırığına “sürüşüb gedə bilər”. Bundan başqa, slayd birdən yox ola, başqa slaydin içərisində əriyə, yaxud firlana bilər.






ADDIM - ADDIM-1

Slaydlara keçid effektinin əlavə edilməsi

1. OpenOffice Impress programını başladın və hər hansı hazır təqdimat faylini açın.
2. Slide Show menyusunda **Slide Transition** komandasını seçin. Program pəncərəsinin sağında uyğun tapşırıqlar paneli açılacaq. Orada təqdimatın 1-ci slaydı üçün keçid parametrləri göstərilib.
3. Tapşırıqlar panelinin **Apply to selected slides** bölümündəki siyahıda **Dissolve** bəndini tapıb çıqqıldadın. 1-ci slaydın keçid effekti nümayiş olunacaq.
4. Tapşırıqlar panelinin aşağıdakı **Slide Show** düyməsini çıqqıldadın. Program slaytların nümayisi rejiminə keçəcək və 1-ci slayd **Dissolve** keçid effekti ilə açılacaq.
5. Nümayishi bitirmək üçün **<Esc>** klavişini basın.
6. Edit menyusunda **Select All** komandasını çıqqıldadın. Slaytların hamısı seçdiriləcək.
7. Yalnız 1-ci slaydın seçdirməsini ləğv etmək üçün **<Ctrl>** klavişini basıb saxlayaraq həmin slaydı çıqqıldadın.
8. **Slide Transition** tapşırıqlar panelinin **Apply to selected slides** bölümündəki siyahıda **Random Bars Horizontal** bəndini tapıb çıqqıldadın. Seçilmiş effekt slayd eskizlərində nümayiş olunacaq.
9. **Modify transition** bölümündəki **Speed** sahəsinin oxunu çıqqıldadın, sonra isə açılan siyahıdan **Slow** (yaxud **Fast**) bəndini seçin.
10. **Slide Show** düyməsini çıqqıldadın. Program slaytların nümayisi rejiminə keçəcək və slayd **Random Bars Horizontal** keçid effekti ilə açılacaq.
11. Bir slayddan başqasına keçmək üçün siçanın düyməsini bir neçə dəfə çıqqıldadın. Sonra nümayishi bitirmək üçün **<Esc>** klavişini basın.
12. Təqdimati diskdə saxlamaq üçün standart alətlər zolağındağı **Save** düyməsini çıqqıldadın.




Təqdimatı daha cəzbedici etməyin başqa bir yolu slaytlardakı mətnləri və rəsmləri “canlandırmaqdır”.

ADDIM - ADDIM - 2


Slayddakı mətnlərə animasiya effektlərinin verilməsi

1. Hər hansı hazır təqdimat faylini açın.
2. Slide Show menyusunda Custom Animation bəndini seçin. Uyğun tapşırıqlar paneli açılacaq.
3. Təqdimatın istədiyiniz slaydını seçin. Siçanın göstəricisini slaydin başlığının üzərinə aparın və sol düyməni çıqqıldadın. Sonra Custom Animation tapşırıqlar panelindəki Add... düyməsini çıqqıldadın. Eyni adlı dialoq pəncərəsi açılacaq.
4. Entrance səhifəsindəki siyahıda Fly In sətrini çıqqıldadın. Animasiya effekti seçilmiş slaydda nümayiş olunacaq.
5. Effekt xoşunuza gəlirsə, OK düyməsini çıqqıldatmaqla onu seçdirilmiş yazıya (slaydin başlığına) tətbiq edə bilərsiniz. Custom Animation tapşırıqlar panelinin aşağısında animasiya ardıcılığını göstərən siyahıya başlığın mətni və effektin qısalılmış təsviri əlavə olunacaq.
6. Başqa bir yazını çıqqıldatmaqla seçdirin. Sonra Custom Animation tapşırıqlar panelindəki Add... düyməsini çıqqıldadın və Split sətrini seçin. Animasiya effekti slayddə nümayiş olunacaq.
7. 5-ci addımı təkrar edin.
8. Custom Animation tapşırıqlar panelinin aşağıdakı **Slide Show** düyməsini çıqqıldadın. Slayd ekrana başlıqsız çıxacaq.
9. Başlığın çıxmazı üçün siçanın sol düyməsini çıqqıldadın, sonra effekt verdiyiniz ikinci yazını göstərmək üçün onu bir daha çıqqıldadın.
10. Slaydların nümayişini dayandırmaq üçün Esc klavişini basın. Slayd yenə də adı rejimdə görünəcək.
11. Custom Animation tapşırıqlar panelinin aşağısında animasiya ardıcılığını göstərən siyahıda birinci elementi çıqqıldadın. Əgər siyahıda bir neçə element varsa, siyahının altındaki Change order kimi qeyd olunmuş ox düymələri aktivləşəcək. Aktiv oxlardan birini çıqqıldatsanız, siyahıdakı bəndlərin yerinin dəyişildiyini görəcəksiniz. Bu onu göstərir ki, təqdimatın nümayishi zamanı slayddakı elementlər ekrana yeni ardıcılıqla çıxacaq.





12. Effect Options düyməsini çıqqıldadın. Uyğun dialoq pəncərəsi açılacaq.
13. Settings bölümündə Direction sahəsinin oxunu çıqqıldadın, sonra isə siyahıdan başqa bir bəndi seçin.



14. Enhancements bölümündə Text animation sahəsinin oxunu çıqqıldadın, Letter by letter variantını seçin, sonra isə aktivləşən delay between letters sahəsinin qiymətini 15 edin və OK düyməsini çıqqıldadın.
15. Effect Split bölümündə Start sahəsinin oxunu, sonra isə With previous variantını çıqqıldadın. Bundan sonra verilmiş elementin animasiya effekti çıqqılıtı edilmədən başladılacaq, yəni siyahıda ondan əvvəlki elementin ekrana çıxması bitən kimi o da görünməyə başlayacaq.
16. Slaydı nümayiş etdirin.
17. Slaytların nümayişini dayandırmaq üçün Esc klavişini basın, sonra isə Custom Animation tapşırıqlar panelini qapadın.
18. Təqdimatı diskdə saxlayın.

Araşdırmaq-Öyrənək

Təqdimat programını başladın. İxtiyari mövzuda (məsələn, "Azərbaycan Respublikasının Konstitusiyası" mövzusunda) 5–6 slayddan ibarət təqdimat hazırlayın. Lazım olan materialları Internetdən əldə etməyə çalışın. Slaytlara və onlardakı obyektlərə (mətn və şəkillərə) animasiya effektləri tətbiq edin.

Öyrəndiklərinizi yoxlayın

1. Slaytlara keçid effekti nə üçün verilir?
2. Bir slayddan o birinə keçid sürətini necə dəyişdirmək olar?
3. Slaydın elementlərini necə "canlandırmaq" olar?
4. Slayddakı obyektlərin animasiya ardıcılılığı necə dəyişdirilir?

7. Təqdimatda səs və video



- Hansı simgələr audio, hansı simgələr isə video tipli fayllara aiddir?


Adətən, təqdimatın başlıca məqsədi böyük həcmli informasiyanı auditoriya yaya yiğcam şəkildə çatdırmaq olur. Buna nail olmaq üçün təqdimatda rəsmi lərdən, cədvəl və diaqramlardan, eləcə də səs və video effektlərdən istifadə edilməsi çox vacibdir. Bu əlavələr təqdimatı daha maraqlı, inandırıcı və yadداqlan edir.

Təqdimatlarda keçid effektlərini səslü müşayiət etmək üçün təqdimat programlarının özlərinin səs effektləri (məsələn, əlçalma, yaxud baraban səsi) vardır. Bir slayddan başqasına keçid zamanı bu effektlərdən istifadə etmək olar. Slaytların nümayişi zamanı səsləndirmə ya avtomatik, ya da çıqqıldatma vasitəsilə aparılır.

ADDIM - ADDIM - 1

Təqdimata səslü keçid effektlərinin əlavə edilməsi

1. OpenOffice Impress programını başladın və hər hansı hazır təqdimat faylini açın.
2. Slide Show menyusunda Animation Transition komandasını seçin. Slide Transition tapşırıqlar paneli açılacaq.
3. Modify transition bölümündə Speed sahəsinin oxunu, sonra isə Slow variantını çıqqıldadın. Sonra Sound sahəsinin oxunu çıqqıldadın və açılan siyahıdan gong sətrini seçin.
4. Tapşırıqlar panelinin aşağısında **Slide Show** düyməsini çıqqıldadın. OpenOffice Impress slaytların nümayişi rejimində keçəcək və 1-ci slaydin açılışı səs effekti ilə müşayiət olunacaq.
5. Slaytların nümayişini sona çatdırıb adı rejimə keçmək üçün **<Esc>** klavişini basın.
6. Təqdimati diskdə saxlamaq üçün standart alətlər zolağındaki **Save** düyməsini çıqqıldadın.




Səs faylı olaraq həm də musiqi və başqa audio fayllardan, eləcə də özünüüz mikrofonla yazdırığınız danışqlardan istifadə etmək olar.

ADDIM - ADDIM - 2

Slaydlara səs fayllarının artırılması


1. Başqa bir slayda keçin. **Insert** menyusunda **Movie and Sound** bəndini seçin. Uyğun dialoq pəncərəsi açılacaq. Səs və ya musiqi fayllarının olduğu qovluğa keçib hər hansı faylı seçin. Daha doğrusu, hər hansı faylı deyil, slaydin məzmununa uyğun gələn səs faylini seçmək lazımdır. Slaydin ortasında səs simgəsi yaranacaq.
2. **Slide Transition** tapşırıqlar panelinin **Advance slide** bölümündə diqqət yetirin. Orada **On mouse click** variantının qeyd olunduğunu görəcəksiniz. Bu o deməkdir ki, slaydin nümayishi zamanı seçmiş olduğunuz faylı siyanın sol düyməsini çıqqıldatdıqdan sonra səsləndiriləcək. Səsləndirilmənin öz-özünə başladılmasını istəyirsinizsə, **Automatically after** variantını seçin.
3. Səs simgəsini slayddə elə yerə yerləşdirin ki, o hansısa görüntünün qarşısını kəsməsin. Məsələn, onu slaydin sağ aşağı küncünə dərtib aparın.



4. Tapşırıqlar panelinin aşağısında **Slide Show** düyməsini çıqqıldadın. OpenOffice Impress slaytların nümayishi rejimində keçəcək.
5. Slaytların nümayişini sona çatdırınb adı rejimə keçmək üçün **<Esc>** klavişini basın.
6. Təqdimati diskdə saxlamaq üçün standart alətlər zolağındaki **Save** düyməsini çıqqıldadın.

Təqdimat fərdi baxış üçün nəzərdə tutulubsa, ona danişiq da əlavə etmək olar. Belə təqdimatda məruzəciyə gərək qalmır və həmin təqdimat təkrar-təkrar nümayiş etdirilə bilər. Bəzi təqdimat programlarında danişığı yazmaq üçün xüsusi imkanlar vardır. Məsələn, PowerPoint programında bu məqsədlə **Slide Show** menyusunun **Record Narration** komandasından istifadə etmək olar.

Təqdimatlara video faylların əlavə olunması səs fayllarında olduğu kimidir.



Əslində, təqdimata səs və video faylların özləri deyil, onlara *istinadlar* əlavə olunur. Təqdimat faylini bir kompüterdən başqa kompüterə köçürən zaman əlavə olunmuş faylları da köçürmək lazımdır. Bu məqsədlə belə faylların köçürülmə zamanı “undulmaması” üçün onları təqdimat faylı ilə eyni qovluqda saxlamaq məsləhət görülür.

Araşdırma-öyrənək

1. Keçən dərsdə hazırladığınız təqdimati açın. Onun birinci slaydına səs faylı əlavə edin. (Əgər təqdimat konstitusiyaya həsr olunubsa, bunun üçün musiqisi Ü.Hacıbəylinin olan “Azərbaycan marsı”nı seçə bilərsiniz). Növbəti slayda həmin mövzuya uyğun video əlavə etməyə çalışın.
2. Təqdimatin sonuna yeni slayd əlavə edin. Bu slayda “**Təşəkkür edirəm!**” yazılılığını və “alqış” səslərini əlavə edin. Təqdimati nümayiş edin.

Öyrəndiklərinizi yoxlayın

1. Slayda səs necə artırılır?
2. Bir slayddan başqasına keçid effektinə səsi necə artırmaq olar?
3. Slayda əlavə olunmuş səs faylinin slayd açılan zaman öz-özünüə səslənməsi üçün nə etmək lazımdır?
4. Təqdimat faylini bir kompüterdən başqasına köçürən zaman nə üçün ona əlavə olunmuş səs və video faylları da ayrıca olaraq köçürmək lazımdır?
5. “Fəaliyyət” bölümündə verilmiş çalışmaları PowerPoint programında yerinə yetirin.

ÜMUMİLƏŞDİRİCİ SUAL VƏ TAPŞIRIQLAR

1. Multimedianın əsas komponentləri hansılardır?
2. Multimedia texnologiyalarından harada istifadə olunur?
3. Hansı obyektlər multimedia qurğusu deyil?




4. Elektron təqdimata hansı komponentlər əlavə etmək olar?
5. Hansı komanda vasitəsilə slayddə olan obyektlərə hərəkət effektləri vermək olar?
6. Mikrofon və səsucaldanlardan hansı məqsəd üçün istifadə olunur?
7. Qurğuların Venn diaqramının hansı hissələrinə aid olduğunu müəyyən edin.

smartfon
 radio
 televizor
 noutbuk
 bankomat
 mikrofon
 videokamera
 pleyer
 skaner
 telefon

SƏS İNFORMASIYASI İLƏ
işləyənlər

QRAFİK İNFORMASIYA İLƏ
işləyənlər



PROQRAMLAŞDIRMA

3

8. Proqram necə hazırlanır
 9. Python dilində ilk proqram
 10. Proqramda kəmiyyətlər
 11. Şərt operatoru
 12. Proqramda dövr
- Ümumiləşdirici sual və tapşırıqlar





8. Program necə hazırlanır



- ALPLLogo program təminatının hansı növünə aiddir?
- LOGO dilinin hansı komandalarını bilirsiniz?

Fəaliyyət

Program kodunu ALPLLogo mühitində yiğin və icra edin.

```
pendown  
forward 100  
right 90  
forward 100  
right 90  
forward 100  
right 90  
forward 100
```

Nəticəni müzakirə edək:

- Nəticədə hansı fiqur çəkildi?
- ALPLLogo dilinin ingilis versiyasındaki `penup`, `repeat`, `clear` komandaları Azərbaycan versiyasının hansı komandalarına uyğundur?

Kompyuterlərin *program təminati*, onların növləri haqqında 7-ci sinifdə ətraflı danışılıb. Bildiyiniz kimi, sistem və tətbiqi proqramları yaratmaq üçün **proqramlaşdırma dillərindən** istifadə olunur. Proqramlaşdırma dillərində proqramların yazılıması ümumi işin yalnız bir hissəsidir. Belə ki, kompüter proqramlarının, xüsusən böyük həcmli proqramların hazırlanmasını bir neçə mərhələyə ayırmaq olar:

1. İlk mərhələdə proqrama olan **tələblər təhlil olunur**. Tələblərin təhlili gedişində proqramın təyinatı dəqiqləşdirilir, giriş və çıxış verilənləri aydınlaşdırılır. Tələb olunan resurslar və proqramın dəyəri qiymətləndirilir.
2. Növbəti mərhələ **proqramın layihəsinin hazırlanmasıdır**. Bu mərhələdə proqramçılar üçün texniki tapşırıq formalaşdırılır. İş sənədləri və işin təqvim planı yaradılır.
3. Sonra proqramın **kodlaşdırılması**, yəni alqoritmin qurulması və proqramlaşdırma dilində yazılıması başlanır.

4. Kodlaşdırma sona çatdıqda, bəzən isə daha öncədən programın **testlənmə və sazlanması** başlanır. Testləmə mərhələsində programın düzgünlüyü, onun işinin səmərəliliyi, korrekt olmayan hərkətlərə dayanıqlığı, kritik rejimlərdə işləmə etibarlılığı yoxlanılır. Tapılmış yanlışlıqlar düzəldilmək üçün dərhal programçılara verilir.
5. Əgər program konkret sıfarişinin tələbləri nəzərə alınmaqla yaradılmışsa, adətən, programın **tətbiqetmə** mərhələsi zəruri olur. Bu mərhələdə avadanlıqlar köklənir, əvvəllər istifadə olunmuş programlardan verilənlər yeni programşa keçirilir, programla işləyəcək heyətə təlim keçirilir.
6. Programla işin son mərhələsi **müşayiətdir**. Bu mərhələdə programın istifadəçilərinə məsləhətlər verilir, istismar gedişində aşkar olunan xətalar düzəldilir, sıfarişinin istəyinə əsasən programlarda kiçik dəyişikliklər edilir.

Geniş yayılmış dillərdən biri olan LOGO programlaşdırma dili, daha dəqiqlik, onun sadələşdirilmiş və dilimizə uyğunlaşdırılmış ALPLogo versiyası ilə aşağı siniflərdən tanışsınız. Bu ildən başlayaraq programlaşdırma üzrə bilik və bacarıqlarınızı daha geniş şəkildə, peşəkar program təminatları yaratmağa imkan verən, ancaq eyni zamanda yetərinə sadə olan **Python** dili (əsasən "payton", bəzən isə "piton" kimi tələffüz olunur) vasitəsilə inkişaf etdirəcəksiniz.



Programlaşdırma dilində yazılıldıqdan sonra program gerçek maşın koduna çevriləlidir ki, kompüterin mərkəzi prosessoru onu "başa düşüb" icra edə bilsin. Belə çevrilmə **translyator** adlı programlar vasitəsilə aparılır.

Bəzi translyatorlar programın bir sətrini çevirir və onu yerinə yetirmək üçün mərkəzi prosessora verir, yalnız bundan sonra növbəti sətrin çevrilməsinə keçir. Belə translyatora **interpretator** deyilir. Bu yanaşmanın üstünlüyü onun istifadəçi üçün sadəliyindədir. Siz programı yazarıınız, sonra başladırsınız və dərhal kompüterin hər addımda nə etdiyini görürsünüz. Əgər programda nəyisə dəyişmək lazımdırsa, onu yerindəcə edib programı təzədən başlada bilərsiniz. Ancaq bu yolun bir çatışmazlığı var: program tam hazır olduqdan sonra da, hər dəfə yerinə yetirilməzdən qabaq onun hər bir sətri maşın koduna çevrilir və nəticədə programın ümumi icra müddəti uzanır. Translyatorun başqa növü olan **kompilyator** fərqli işləyir: programlaşdırma dilində yazılıldıqdan sonra kompilyator programı bütövlükdə oxuyur, onu maşın koduna çevirir və ayrıca faylda saxlayır. Sonradan ilkin koddan asılı olmayaraq bu fayl istənilən sayda çalışdırıla bilər. Aydındır ki, bu zaman yenidən translyasiyaya gərək qalmır.

AÇARSOZLƏR

Program layihəsi
Translyator
Interpretator
Kompilyator
Program modulu



Python əsasən *interpretator* kimi istifadə olunur, ancaq bu dilin *kompilatoru* da vardır.

Kompyuterinizin iş masasında simgesi varsa, onu ikiqat çırqlıdadın. Əks halda Start menyusunda Programs⇒Python 3.7⇒IDLE (Python GUI) komandasını seçin. Ekranda aşağıdakı pəncərə açılacaq.



Bu, Python programlaşdırma mühitinin bir hissəsi olan **Python örtüyüdür** (**Python shell**). Ardıcıl gələn üç “böyükdür” işarəsi (**>>>**) çağrış adlanır.

Hansısa faydalı kodu başqa proqramlarda da istifadə etmək üçün Python dilində *modullardan* istifadə olunur. **Modullar** funksiya, dəyişən və başqa obyektlərdən ibarət daha böyük, daha güclü proqramlardır.

Bəzi modullar Python dilinin öz daxilindədir. Bəzi modulları isə ayrıca yüklemək olar. Məsələn, oyun proqramları yazmaq üçün **Python**-un özünün **tkinter** modulundan, yaxud kənar **PyGame** modulundan yararlanmaq olar. Görüntülərlə işləmək üçün **PIL**, üçölçülü qrafika üçün **Panda3D** kimi modullar vardır. Modullar proqrama **import** komandası vasitəsilə qosulur (yüklenir). Məsələn, **import tkinter** komandası **tkinter** modulunu cari proqrama qosur.

Python dilində **turtle** adlı xüsusi modul vardır ki, onun köməyi ilə aşağı sınıflarından tanıldığınız Bağanın hərkətlərini proqramlaşdırı bilərsiniz.

Aşağıdakı cədvəldə ALPLogo dilindən sizə tanış olan komandalar və onların Python dilinin **turtle** modulundakı qarşılıqları verilib.

ALPLogo	Python
geri 100	<code>turtle.backward(100)</code>
sil	<code>turtle.clear()</code>
qələminrəngi 4	<code>turtle.color("Red")</code>

qələmiyindir	turtle.down()
irəli 100	turtle.forward(100)
get 200, 200	turtle.goto(200, 200)
sola 90	turtle.left(90)
ilkinvəziyyət	turtle.reset()
sağa 90	turtle.right(90)
qələmiqaldır	turtle.up()
qələmineni 4	turtle.width(4)
yaz "Text"	turtle.write("Text")

Araşdırmaq-öyrənək

Komanda sətrində çağrı işarəsindən sonra `import turtle` komandasını yazıb <Enter> klavişini basın. Sonra `t = turtle.Pen()` komandasını yazın və yenidən <Enter> klavişini basın. Yeni Python Turtle Graphics pəncərəsi açılacaq. İndi ardıcıl olaraq aşağıdakı komandaları klaviaturadan daxil edin, hər sərin sonunda <Enter> klavişini basın.

```
>>> t.forward(100)
>>> t.right(90)
>>> t.forward(100)
>>> t.right(90)
>>> t.forward(100)
>>> t.right(90)
>>> t.forward(100)
```

Bu komandalar toplusunu “Fəaliyyət” bölümündə ALPLogo dilində verilmiş programla müqayisə edin. Hər iki işin nəticəsində nə alındı?

Öyrəndiklərinizi yoxlayın

1. Böyük proqramların hazırlanma mərhələləri hansılardır?
2. Translyatorun vəzifəsi nədir?
3. Kompilyator və interpretator arasında fərq nədədir?
4. ALPLogo interpretatordur, yoxsa kompilyator?
5. Modul nədir və o, proqrama hansı komanda vasitəsilə yüklənir?



9. Python dilində ilk program

1,8162964358398741868426648230699e+138




Mən daha dəqiq
hesablaya bilərəm!

- Kompüterdəki Calculator programının ekranına ən çox neçə simvol yerləşir?
- Bəs ekrana yerləşməyən ədədlər orada hansı formada göstərilir?

ADDIM - ADDIM-1

Python dilinin riyazi imkanları

1. Calculator programını başladın.
2. Açılan pəncərədə View⇒Scientific menyu bəndini seçin.
3. 375 ədədini daxil edin və \times^2 düyməsini çaplaşdırın.
4. 449 ədədini daxil edin və $=$ düyməsini çaplaşdırın.
5. Bu pəncərəni açıq saxlayın və Python interpretatorunu başladın.
6. Komanda sətrində çağırış işarəsindən sonra **375 ** 449** yazib <Enter> klavişini basın.
7. Hər iki pəncərədəki nəticələri dəqiqliyinə görə müqayisə edin.



Python dilinin ən güclü tərəflərindən biri onun ədədi informasiya ilə işləmək imkanıdır. Python ədədlərlə o qədər “yaxşı” işləyir ki, ondan hətta kalkulyator kimi istifadə etmək olar.

Ötən dərsdə və indi baxdığımız misallar Python dilinin ayrıca komandalarından ibarət idi. Əlbəttə, bəzi hesablamalar aparmaq üçün belə bir imkanın olması çox yaxşıdır. Bununla belə, həmin nümunələrə program demək olmaz.

AÇAR SÖZLƏR
Python redaktoru
Program
Operator


Bildiyiniz kimi, programlaşdırma dilində **program** nizamlı şəkildə bir yerə yiğilmiş komandalar (göstərişlər) ardıcılılığıdır. Programlaşdırında hər bir ayrıca komanda **operator** (statement) adlandırılır.

İndi gəlin Python dilində ilk programımızı yazaq. Bəs programın mətnini harada yazmali? Python örtüyü bu məqsəd üçün yaramır, çünkü o, ayrıca sətirlərə işləyir. Ona görə də program mətlərini daxil etmək və redakta etmək üçün redaktora ehtiyac var. Python programlaşdırma mühitinin öz redaktoru – **Python redaktoru** vardır. Əlbəttə, bu məqsədlə hər hansı mətn redaktorundan da (məsələn, Notepad programından) istifadə etmək olar.

ADDIM - ADDIM-2

Python redaktoru ilə iş

1. Əgər açıq deyilsə, Python redaktorunu başladın.



2. Menyudan **File⇒New File** komandasını seçin. Şəkildə gördünüz pəncərə – Python redaktoru açılacaq.
3. Aşağıdakı programı redaktora daxil edin.

```
print ("Mən Python dilini öyrənməyə başladım!")
print ("Python " * 20)
print ("Ura " * 40)
```

4. **File⇒Save As** menyu komandasını seçin. Fayla uyğun ad verib (məsələn, **first** və ya **begin**) öz qovluğunuzda saxlayın. Redaktor verdiyiniz ada **.py** uzantısını əlavə etməlidir ki, kompüter həmin faylı Python programı kimi qəbul etsin.



5. Run⇒Run Module menü komandasını seçin. Program icra ediləcək və nəticə Python örtüyündə əks olunacaq.

```
Python 3.7.2 (tags/v3.7.2:9a3ffc0492, Dec 23 2018, 22:20:52) [MSC v.1916 32 bit (Intel)] on win32
Type "help", "copyright", "credits" or "license()" for more information.
>>>
===== RESTART: C:\Users\user\Desktop\12121211.py =====
Mən Python dilini öyrənməye başladım!
Python Python Python Python Python Python Python Python Python Pyt
thon Python Python Python Python Python Python Python Python Python
Ura Ura Ura Ura Ura Ura Ura Ura Ura Ura Ura Ura Ura Ura Ura Ura
Ura Ura Ura Ura Ura Ura Ura Ura Ura Ura Ura Ura Ura Ura Ura Ura
>>> |
```

Python redaktoru ilə işləyən zaman Azərbaycan əlifbasının bəzi hərfi (xüsusən “ə” hərfi) ilə bağlı problem yarana bilər, yəni onlar düzgün əks olunmaya bilər. Yaxşı olar ki, bu halda programın mətnini hər hansı mətn redaktorunda yiğib sonra aşağı siniflərdən öyrəndiyiniz qaydalarla Python redaktoruna köçürəsiniz.

Araşdırma-öyrənək

Aşağıdakı programı Python redaktorunda yazış icra edin.

```
print ("1 kilobayt =", 2 ** 10, "bayt")
print ("1 meqabayt =", 2 ** 10, "kilobayt")
print ("1 giqabayt =", 2 ** 10, "megabayt")
```

Alınmış nəticələr ölçü vahidləri arasında münasibəti düzgün göstərirmi?

Öyrəndiklerinizi yoxlayın

1. Python interpretatoru vasitəsilə hansı ədədin böyük olduğunu müəyyən edin: 19^{21} , yoxsa 21^{19} ?
2. Python interpretatorunun köməyi ilə radiusu 19 olan çevrənin uzunluğunu və onun dairəsinin sahəsini hesablayın.
3. print operatoru nə yerinə yetirir?
4. Ekrana üç sətr çıxaran program yazın: adınız, doğum tarixiniz və ən çox sevdiyiniz fənn. Nəticə təxminən belə olmalıdır:

Mənim adım Aysel Turanlıdır.

Mən 15 may 2007-ci ildə doğulmuşam.

Ən çox sevdiyim fənn Coğrafiyadır.

10. Programda kəmiyyətlər



- “Dəyişən” nədir?
- ALPLogo mühitində yazılmış programda dəyişənlərdən necə istifadə olunur?

Fəaliyyət

1. İfadəni mənimsətmə operatoru şəklində yazın.
x dəyişəninin qiyməti 5 dəfə artırılıb 30 ədədi ilə toplanır və nəticə yenidən x dəyişəninə mənimsədilir.
2. Verilmiş programı ALPLogo mühitində yerinə yetirin.

```
qələmiendir  
dəyişən y  
y = 50  
təkrarla 8 [irəli y sağa 90 y = y + 10]
```

Nəticəni müzakirə edək:

- Mənimsətmə operatorlarında sabit kəmiyyətlər hansılardır?
- Proqramın icrasından sonra y dəyişəninin qiyməti nə olacaq?

İstənilən məsələnin həlli zamanı programda *verilənlərin* emalı baş verir. Proqramda verilənləri **kəmiyyətlər** adlandırırlar. Proqramın gedişində qiyməti dəyişən kəmiyyətlərə **dəyişənlər**, dəyişməyənlərə isə **sabitlər**, yaxud **konsanttlar** deyilir.



AÇARSOZLƏR

- Verilənlər
- Kəmiyyətlər
- Dəyişən kəmiyyət
- Sabit kəmiyyət
- Sətir tipli kəmiyyət
- Bos sətir

Python dilində `x` adlı dəyişən yaratmaq üçün bərabərlik işarəsindən (`=`) istifadə edilir və sonra həmin dəyişənin qiyməti göstərilir. Aşağıdakı nümunədə `x` adlı dəyişən yaradılır və ona 100 qiyməti mənimsədir (bu o demək deyil ki, başqa dəyişən həmin qiyməti ala bilməz):

```
>>> x = 100
```

Dəyişənin qiymətinin nə olduğunu bilmək üçün komanda sətrində `print` və ondan sonra mötərizə içərisində dəyişənin adını yazıb `<Enter>` klavişini basın:

```
>>> print(x)
100
```

Dəyişənin qiymətini istənilən zaman dəyişmək olar.

```
>>> x = 200
>>> print(x)
200
```

Bildiyiniz kimi, dəyişənlərin adında latın əlifbasının həm baş, həm də kiçik hərflərdən, rəqəmlərdən və alt çizgi (`_`) simvolundan istifadə etməyə icazə verilir. Dəyişənin adında boşluq simvolu ola bilməz. Birinci simvolun hərf olması vacibdir. Dəyişənin adı bir, yaxud bir neçə simvoldan ibarət ola bilər.


Programlaşdırımda ədədlərlə yanaşı, sətir tipli kəmiyyətlərdən də geniş istifadə olunur. **Sətir** dedikdə hər hansı simvollar ardıcılılığı nəzərdə tutulur. Bu simvollar rəqəmlər də ola bildiyindən ədədlərlə qarışmaması üçün programlaşdırma dillərində sətirlər apostrof, yaxud dırnaq işarələri arasında yazılır. Məsələn: 'Python', 'orman22', "Araz cayı". Sətirdə heç bir simvol olmaya da bilər. Belə sətrə **bos sətir** deyilir və `''` şəklində göstərilir.

Bir vacib məsələni də bilmək lazımdır. Logo və bir sıra başqa dillərdə olduğu kimi, Python dilində dəyişənlər qabaqcadan elan edilmir. Ona görə də istənilən dəyişənə hər hansı qiyməti mənimsətmək olar. Məsələn:

```
>>> abc = 'yüz'
>>> abc
'yüz'
>>> abc = 100
>>> abc
100
```

Python dilində ədədlər adı *int* (int tipi) və ya *həqiqi* (float tipi) ola bilir. Həqiqi ədədləri tama və əksinə çevirmək üçün Python dilində `int()` və `float()` funksiyaları təyin olunub. Məsələn, `int(12.6)` nəticədə 12, `float(12)` isə nəticədə 12.0 verəcək. Ədədlər üzərində əsas əməllər cədvəldə göstərilib.

Əməl	Təsviri
$x + y$	Toplama (x və y ədədlərinin cəmi)
$x - y$	Çıxma (x və y ədədlərinin fərqi)
$x * y$	Vurma (x və y ədədlərinin hasili)
x / y	x -in y -ə bölməsi (qismət). <i>Nümunə:</i> $100 / 4 = 25.0$
$x // y$	Tam ədədi bölmə (nəticə tam ədəd olur). <i>Nümunə:</i> $100 // 4 = 25$, ancaq $100.0 // 4 = 25.0$
$x \% y$	x -in y -ə tam ədədi bölməsindən alınan qalıq. <i>Nümunə:</i> $10 \% 4 = 2$
$x ** y$	Qüvvətə yüksəltmə (x üstü y). <i>Nümunə:</i> $2 ** 3 = 8$
$-x$	Ədədin əksi



Python kompilyatoru klaviaturadan daxil edilən kəmiyyətin tipini sətir kimi qəbul edir. Başqa sözlə, `a = input()` komandası vasitəsilə klaviaturadan daxil edilən qiymət a dəyişəninə sətir şəklində mənimsədir. Məsələn, klaviaturadan 19 ədədi daxil edilirsə, nəticədə a dəyişəni '19' qiymətini alır. Ona görə də a-nın qiymətinin tam ədəd olması lazımdırsa, `a = int(input())` yazılışından istifadə olunur.

Araşdırmaq-Öyrənək

- Hər hansı dəyişən düzəldin və ona istədiyiniz ədədi mənimsədin. Sonra həmin dəyişəni `print` operatoru vasitəsilə ekrana çıxarın.
- Dəyişənə yeni qiymət mənimsətməklə, yaxud cari qiymətin üzərinə yeni qiymət əlavə etməklə onun qiymətini dəyişdirin. Yeni qiyməti ekrana çıxarın.
- Başqa dəyişən düzəldin və ona sətir mənimsədin. Yeni dəyişənin qiymətini də ekranda göstərin.


Öyrəndiklərinizi yoxlayın

- Qiyməti ədəd olan dəyişənə sətir mənimsətmək olarmı?
- Python dilində 'Bakı' və "Bakı" eyni kəmiyyətlərdirmi?
- Bunlardan hansı düzgün dəyişən adı deyil? Səbəbini izah edin.
 - Teacher2
 - 2Teacher
 - teacher_25
 - TeaCher
- "10" ədəddir, yoxsa sətir?
- "/" və "//" əməllərinin hansı fərqi var?



11. Şərt operatoru

"... **Əgər** siz məndən qabaq Çənlibələ çatdırınız, demək ki, uşaqları siz mənsiz qurtarıbsınız. Aslan paşanın xəzinəsinin hamısı sizə çatacaq. Yox, **əgər** mən tez çatdım, onda xəzinə hamısı mənimdi..."



- Verilmiş fragmənti bir “**əgər ... , onda ... , əks halda ...**” ifadəsi şəklində necə göstərmək olar?

Fealiyyət

ALPLogo dilində verilmiş programı kompüterdə icra etmədən diqqətlə nəzərdən keçirin.

```
dəyişən b
b = 1
qələmiyendir
əgər (b >= 0)
    [təkrarla 5 [irəli 50 sağa 72]]
əkshalda
    [təkrarla 3 [irəli 100 sağa 120]]
```

Nəticəni müzakirə edək:

- Programın icrasının nəticəsi nə olacaq?
- İkinci sətirdə **b = -1** olarsa, nəticə necə dəyişəcək?

AÇARSOZLƏR

Budaqlanma
Şərt operatoru
Şərt simvolları

Alqoritmldə bir neçə mümkün hərəkətdən birinin seçiləcəkini **budaqlanma** vasitəsilə nail olunur. Budaqlanma təməl alqoritmik strukturlardan biridir. Budaqlanma bir, yaxud bir neçə şərtin yoxlanmasına əsaslanır və həmin şərtlərin doğruluğundan asılı olaraq müəyyən əməliyyat yerinə yetirilir.

Programlaşdırma dillərinin hamısında budaqlanma yaranan xüsusi operatorlar vardır. Belə operatorlara **şərt operatorları** deyilir. Əksər dillərdə olduğu kimi, Python dilində də şərt **if (əgər)** operatoru vasitəsilə verilir. Şərt operatorunu sxematik olaraq belə göstərmək olar:

```
if şərt:
    birinci fragmənt
else:
    ikinci fragmənt
```

Əgər **şərt** doğru olarsa, birinci fragment, əks halda ikinci fragment yerinə yetiriləcək. **if** operatorunun **else** hissəsi olmaya da bilər. Bu halda **şərt** yalan olduqda **if** operatorundan sonrakı operator yerinə yetirilir.

Məsələn:

```
a = int(input())
if a >= 0:
    print("a mənfi deyil")
else:
    print("a mənfidir")
print("Son")
```

Bu misalda **if** operatorundan sonra gələn şərt ödənilirsə, program çıxışa "a mənfi deyil" verəcək. Əks halda ekrana "a mənfidir" çıxarılaçır.

Python dilində şərt operatorunda şərtdən asılı olaraq icra olunan, yaxud olunmayan fragmenti seçdirmək üçün mötərizə, yaxud **begin-end** açar sözlərindən istifadə olunmur. Bəs onda Python icra olunacaq fragmentin sərhədini necə müəyyənləşdirir? Sadəcə, sətrin başlangıcındaki boşluqlara, yəni sətrin sağa sürüşdürülməsinə görə! Deməli, Python programlarında boşluqlar yalnız kodun gözəl görünüşünə xidmət etmir, həm də onun sintaksisinin bir tələbidir.

Şərti göstərmək üçün **şərt** və ya **müqayisə işarələrindən** istifadə olunur. Məsələn, **a >= 0** (**a** böyükdür və ya bərabərdir **0**), **age == 10** (**age** bərabərdir **10**).

and (və) və **or** (və ya) məntiqi əməlləri vasitəsilə bir neçə şərti birləşdirməklə program kodunu qısaltmaq olur.

Məsələn:

```
if age == 10 or age == 11 or age == 12 or age == 13:
    print('Siz dərnəyə yazıla bilərsiniz!')
else:
    print('Sizin yaşınız uyğun deyil!')
```

Birinci sətrdəki şərtlərdən hər hansı biri doğru olarsa, ikinci sətrdəki operator, əks halda dördüncü sətrdəki operator yerinə yetiriləcək. Bu kodu bir az da qısaltmaq olar:

```
if age >= 10 and age <= 13:
    print('Siz dərnəyə yazıla bilərsiniz!')
else:
    print('Sizin yaşınız uyğun deyil!')
```



Araşdırma-Öyrənək

Marketdə alicilara güzəşt tətbiq olunur: 10 manat və ondan aşağı məbləğdə alış-veriş edənə 10%, 10 manatdan çox edənə isə 20% endirim edilir. Alınan malın məbləğini soruşan və onun əsasında güzəşt (10% və ya 20%) və yekun məbləği hesablayan program aşağıdakı kimi yazılb:

```
q1 = float(input('Malın qiymətini daxil edin: '))
if q1 <= 10.0:
    e = q1 * 0.10
else:
    e = q1 * 0.20
q = q1 - e
print('Güzəştiniz', e, 'manat, Ödəyəcəyiniz məbləğ', q, 'manat')
```

Bu programı Python redaktorunda yazüb icra edin. İstifadə olunmuş hər bir dəyişənin və operatorun təyinatını aşdırın. Müxtəlif məbləğlər üçün güzəşt faizini dəyişməklə yekun məbləğin necə dəyişdiyini izləyin.

Öyrəndiklərinizi yoxlayın

1. Budaqlanma nədir və o, programlaşdırılarda hansı operator vasitəsilə gerçəkləşdirilir?
2. Aşağıda göstərilmiş program sətirlərinin yerlərini elə dəyişdirin ki, düzgün şərt operatoru alınsın.

```
b = a + 2
b = a - 2
if a > 2:
else:
```

3. Şərt operatoruna hansı şərti artırmaq lazımdır ki, program c dəyişəninə a və b dəyişənlərinin ən kiçiyinin qiymətini mənimsətsin?


```
if ... :
    c = a
else:
    c = b
```

4. Aşağıdakı operator ekrana hansı məlumatı çıxaracaq?

```
if 12 < 12:
    print('Kiçikdir')
else:
    print('Kiçik deyil')
```

12. Proqramda dövr

Çeyirtkə ədəd oxunun 0 nöqtəsindədir. Onun komandaları siyahısına yalnız **irəli 5** və **geri 3** komandaları daxildir. Çeyirtkə blok-sxemdə göstərilmiş alqoritm üzrə hərəkət edir.



- Alqoritmin icrasından sonra çeyirtkə hansı nöqtədə olacaq?
- Hər komanda neçə dəfə təkrarlanacaq və belə alqoritmlər necə adlanır?

Fəaliyyət


Python dilində bildiyiniz operatorlardan istifadə etməklə 1-dən 10-dək natural ədədləri ekrana çıxaran program yazın və onu kompüterdə yiğib icra edin.

Nəticəni müzakirə edək:

- Ekrana daha çox ardıcıl natural ədəd çıxarmaq lazım gəlsəydi, programı necə dəyişərdiniz?
- Bu məsələnin həllini daha yiğcam formada ALPLogo mühitində necə yazmaq olar?

Bəzi məsələlərin həll alqoritmində müəyyən komandalar qrupunu bir neçə dəfə yerinə yetirmək lazım gəlir. Əlbəttə, təkrarlanan komandalar qrupunu alqoritm də tələb olunan sayıda yazmaq olar. Ancaq bu yol səmərəli deyil. Əgər komandaların və təkrarların sayı çoxdursa, alqoritmin yazılışı uzun alınar. Bundan başqa, bir çox alqoritmlərdə təkrarların sayı qabaqcadan məlum olmur və yalnız programın icrası zamanı aydınlaşır. Bu problemi aradan qaldırmaq üçün xüsusi alqoritmik strukturdan – **dövrdən** istifadə olunur. Təkrar-təkrar icra olunan komandalar qrupu **dövrün gövdəsi** adlanır.

Alqoritm dövrlər iki şəkildə ola bilir. Bir halda təkrarların sayı qabaqcadan (dövrün başlanğıcında) məlum olur; məsələn, 100 kərəçi on-on bir yerdən başqa yerə daşimalısinizsa, siz eyni hərəkətləri 10 dəfə təkrarlayacağınızı əvvəlcədən bilirsınız.



3

Başqa halda isə hərəkətlər müəyyən şərt ödənilənədək təkrar olunur. Təsəvvür edin ki, zil qaranlıq otaqdasınız və qapını tapmaq üçün neçə addım atmalı

olacağınızı qabaqcadan bilmirsiniz. Bu halda necə hərəkət etməlisiniz ki, bilmədən hər hansı əşyaya dəyməyəsiniz. Təbii ki, qapiya çatıb-çatmadığınızı yoxlamaq üçün əlinizi qabağa uzatmalısınız. Sonra isə addım atmalısınız və bu hərəkəti əliniz qapiya dəyənədək təkrarlamalısınız. Deməli, sonrakı addımı atmazdan öncə qapının yaxında olub-olmaması yoxlanılır. Bundan aslı olaraq ya növbəti addım atılır, ya da dayanılır. Bu iki nümunəyə uyğun olaraq, Python dilində iki növ dövr operatoru var: **for** dövrü (saygaclı dövr) və **while** dövrü (şərtlili dövr).

Dövrün gövdəsinin neçə dəfə təkrarlanacağı qabaqcadan məlum olduqda **saygaclı dövrdən** istifadə olunur. Python dilində bu növ dövrün ümumi şəkli aşağıdakı kimidir:

```
for <parametr> in <ardıcılıqlıq>:  
    <dövrün gövdəsi>
```

Nümunə:

```
for i in [1,2,3,4]:  
    print (i)
```

Dövrün parametrinə *saygac* da deyilir. Saygac hər hansı bir dəyişəndir və o, dövrün yerinə yetirilməsi zamanı avtomatik dəyişilir. Saygac verilmiş ardıcılıqlıda bütün qiymətləri alır.

Tutaq ki, ilk yüz natural ədədin cəmini tapmaq lazımdır. Bunun üçün program fragmentini aşağıdakı kimi yazmaq olar:

```
s = 0  
for i in range(1, 101):  
    s = s + i  
print(s)
```

AÇARSOZLƏR

Dövr
Dövrün gövdəsi
Saygaclı dövr
Şərtlili dövr

Bu fragməntdə dövr saygacı olan *i* dəyişəninin alacağı qiymətlər *range* funksiyası vasitəsilə təyin olunur. Bu funksiya tam ədədlərdən ibarət ardıcılıq yaradır. Mötərizədə göstərilmiş son qiymət həmin ardıcılığa daxil olmur. Nümunədə bu funksiya 1-dən 100-dək ədədlər ardıcılığını yaradır.



Şərtli dövrlər dövrün daha ümumi yazılış formasıdır. Belə dövrlərdən, adətən, dövrün təkrarlanmalarının sayı qabaqcadan məlum olmadıqda istifadə olunur. Şərtli dövrün ümumi yazılış forması belədir:

```
while <şərt>:  
    <dövrün gövdəsi>
```

Belə dövrdə nə qədər ki şərt doğrudur, dövrün gövdəsi təkrar-təkrar yerinə yetiriləcək.

Məsələ. 1-dən 10-dək natural ədədlərin kvadratlarını çap edən program yazın.

Həlli. Məsələnin həlli üçün programı Python dilində şərtli dövrdən istifadə etməklə belə yazmaq olar:

```
i = 1  
while i <= 10:  
    print (i*i)  
    i = i + 1
```

Araşdırmaq-öyrənək

- İlk yüz natural ədədin cəminin tapılması ilə bağlı yuxarıda verilmiş program kodunu bir daha gözdən keçirin. Həmin kodu **while** operatorundan istifadə etməklə yazın. Bu formaların hansına üstünlük verərdiniz? Niyə?
- 0-dan 20-dək cüt ədədləri ekrana çıxaran program tərtib edin. Bu zaman **while** operatorundan istifadə edin.

Öyrəndiklərinizi yoxlayın

- Sayıcalı və şərtli dövrlər Python dilində hansı operatorla ifadə olunur?
- Hansı halda sayıcalı dövrdən istifadə etmək olmur?
- for** operatorundan istifadə etməklə ilk yüz natural ədədin kvadratları cəmini hesablayan program yazın.
- Əgər siz indi Ayın üzərində olsaydınız, çəkiniz Yerdəki çəkinizin 16,5 faizinə bərabər olacaqdı. Yerdəki çəkinizi 0,165-ə vurmaqla bunu hesablaya bilərsiniz. Əgər növbəti 15 ildə çəkiniz hər il 1 kq artarsa, həmin illərdə Aydakı çəkiniz nə qədər olar? Dövr operatorundan istifadə etməklə hər il sizin Aydakı çəkinizi ekrana çıxardan program yazın.

ÜMUMİLƏŞDİRİCİ SUAL VƏ TAPŞIRIQLAR

1. Kompüterin program təminatını hansı növ proqramlar təşkil edir? Onlar nə üçün lazımdır?
2. Proqram yazılırkən hansı mərhələlərdən keçir?
3. Proqramlaşdırma dilləri nə üçün yaranıb? Hansı proqramlaşdırma dillərini tanıyırsınız? Onların hansında proqram yazmışsınız?
4. Verilmiş operatorların icrasının nəticəsi nə olacaq?
 - a) `print (sum)`
 - b) `print ("sum")`
 - c) `print ("sum=", sum)`

5. Verilmiş proqram ilk 5 natural ədədin hasilini ekrana çıxarmalıdır. Proqramın yazılışında hansı səhvlər buraxılıb?

```
p = 0
for i in range (1, 5):
    p = p * i
print (p)
```

6. Verilmiş proqramın icrasından sonra ekrana hansı ədədlər çıxarılaçaq?

```
x = 10
b = x + 4
x = b - x
print (x, b)
```


7. Python dilində budaqlanma necə göstərilir?
8. Ədəd oxunda x nöqtəsinin $[a, b]$ parçasına daxil olub-olmadığını təyin edən proqram yazın. Neticədə proqram "daxildir" və ya "daxil deyil" sözlərini ekrana çıxarmalıdır.
9. Aşağıda operatorlar ardıcılılığı verilmişdir. Dövr neçə dəfə təkrarlanacaq və çapa a , b və s dəyişənlərinin hansı qiymətləri veriləcək?

```
a = 1
b = 2
while a + b < 8:
    a = a + 1
    b = b + 2
s = a + b
print (a, b, s)
```

KOMPÜTER

4

- 13. İş masasının nizamlanması
- 14. İnfomasiya modelinin ağac forması
- 15. Faylların axtarışı
- 16. Məsələ həlli
 - Ümumiləşdirici sual və tapşırıqlar





13. İş masasının nizamlanması



- “Dağınıq masa dağınıq qafaya işarədirse, boş masa nəyə işaretdir?” aforizmini necə başa düşürsünüz?
- Kompüterdə “iş masası” de-dikdə, nə nəzərdə tutulur və orada nələr olur?

Fealiyyət

Kompüterin iş masasında olan simgələrin yerini dəyişərək istədiyiniz qaydada qruplaşdırın və cədvəli doldurun.

Qrup	Qrupun adı
1-ci qrup	
2-ci qrup	
3-cü qrup	
...	

Nəticəni müzakirə edək:

- Neçə qrup alındı?
- Onları hansı əlamətlərə görə qruplaşdırınız?

Hər bir obyekt kimi, kompüterin **iş masasının** da müəyyən parametrləri var. Orada simgələrin yerləşməsi, eləcə də onun **fonu** və ekran qoruyucusu iş masasının başlıca parametrləridir.

Ekran qoruyucusu istifadəçi kompüterdə işləmədiyi zaman ekranı söndürən, yaxud ekrana hərəkət edən görüntü çıxaran programdır. Hər hansı klaviş basıldıqda, yaxud siçana toxunduqda ekrandakı görüntü dərhal yoxa çıxır. İş masasının müvafiq parametrlərinin düzgün seçilməsi istifadəçinin kompüterdə rahat işləməsi üçün çox vacibdir.

AÇARSOZLƏR

- İş masası
- Ekranın fonu
- Ecran qoruyucusu

ADDIM - ADDIM-1**Fonun dəyişdirilməsi və ekran qoruyucusunun quraşdırılması**

- Siçanın göstəricisini iş masasının boş yerinə aparıb onun sağ düyməsini çıqqıldadın.
- Açılan kontekst menyusunda **Personalize** (Fərdiləşdirmək) bəndini seçin. Uyğun dialoq pəncərəsi açılacaq.



- İstədiyiniz mövzulardan birini seçin və **Desktop Background** (İş masasının fonu) düyməsini çıqqıldadın.
- Seçdiyiniz mövzuya aid şəkillərin siyahısı açılacaq və bütün şəkillər qeyd olunmuş kimi görünəcək.
- Siyahının yuxarısındaki **Clear all** (Hamisini sil) düyməsini çıqqıldadın. Şəkillərin yanındakı qeyd işarələri silinəcək. İndi həmin siyahıdan fon üçün zövqünüzə uyğun şəkli seçin. Şəkil dərhal iş masasında əks olunacaq.
- Fon dəyişikliyinin sistemdə saxlanması üçün **Save changes** (Dəyişiklikləri saxla) düyməsini çıqqıldadın.
- Screen Saver** (Ekran qoruyucusu) düyməsini çıqqıldadın. Açılan dialoq pəncərəsindəki **(None)** düyməsi vasitəsilə variantlar siyahısını açın.
- Variantları bir-bir keçməklə siyahının üstündəki kiçik ekran nümunəsində onların görüntüsünü izləyin. Kompüterin neçə dəqiqə boş dayandıqdan sonra ekran qoruyucusunun açılmasını **Wait** sahəsində göstərin. Xoşunuza gələn variantda dayanıb **OK** düyməsini çıqqıldadın. Bundan sonra kompüterdə işləmədikdə müəyyən zamandan sonra iş masasında seçmiş olduğunuz ekran qoruyucusu görünəcək.
- Personalize** dialoq pəncərəsini qapadın.


İş masasında, adətən, tez-tez istifadə olunan programların qısayol simgəleri yerləşdirilir. Bəzi istifadəçilər müəyyən qovluq və fayllarını da orada saxlayırlar. İş masasında obyektlərin sayı artıraq onları nizamlı yerləşdirməyə ehtiyac yaranır. Adı iş masasında olduğu kimi, burada da istifadə edilməyən obyektləri uzaqlaşdırmaq, qalanlarını isə istəyə uyğun düzərək qruplaşdırmaq olur. Bu işi əməliyyat sisteminin təklif etdiyi variantlardan istifadə etməklə də nizamlamaq olar.



ADDIM - ADDIM-2


İş masasının avtomatik nizamlanması

1. Siçanın göstəricisini iş masasının boş yerinə aparıb sağ düyməni çapqıldadın.
2. Açılan kontekst menyusunda **View (Görünüş)** bəndini seçin. İş masasındaki bütün elementlərin görünüşü və yerini bu bəndin altnüvusu vasitəsilə nizamlamaq olur.
3. Medium icons, yaxud Small icons bəndini seçin. Bu zaman iş masasındaki simgələr *orta ölçüdə* və ya *kiçik ölçüdə* eks olunacaq.
4. Əgər iş masasındaki simgələrin yerinin əməliyyat sisteminin özü tərəfindən müyyənləşdirilməsini istəyirsinizsə, **Auto arrange icons** bəndini qeyd edin. Ancaq unutmayın ki, bu bənd qeyd olunmuşsa, siz sonradan hər hansı simgəni iş masasında istədiyiniz yerə yerləşdirə bilməyəcəksiniz.
5. Əslində, iş masasında simgələr istənilən yerdə deyil, görünməz şəbəkənin (torun) xanalarında yerləşir. Əgər iş masasına əlavə olunan simgənin hər hansı xanada deyil, şəbəkənin başlangıcından ilk boş xanada yerləşməsini istəyirsinizsə, **Align icons to grid** bəndinin qeyd edilməsinə diqqət yetirin.
6. Əgər iş masasındaki simgələr “qəflətən yoxa çıxarsa”, çox güman ki, təsadüfən **Show desktop icons** bəndinə toxunmusunuz. Simgələrin iş masasında görünməsi üçün bu bənd qeyd edilmiş olmalıdır.



Araşdırmaq-Öyrənək


İş masasının kontekst menyusunu açın. **Sort by (Çəşidləmə)** bəndini seçin. Bu bəndə uyğun menyünün köməyi ilə iş masasındaki simgələri məqsəddən asılı olaraq verilmiş variantlar üzrə çəşidləyə bilərsiniz: ada (Name), ölçүү (Size), tipə (Item type), dəyişiklik tarixinə (Date modified) görə. Ardıcıl olaraq hər bir varianti seçməklə iş masasının necə dəyişildiyini müşahidə edin. Çəşidləmə (Sort), nizamlama (Arrange), düzləndirmə (Align) anlayışları arasındaki fərqi aydınlaşdırmağa çalışın.



Öyrəndiklərinizi yoxlayın

1. İş masasının nizamlanmasına nə zaman ehtiyac yarana bilər?
2. Ekran qoruyucusu nədir və ondan nə üçün istifadə olunur?
3. İş masasındaki simgələri programların növünə görə çəşidləmək üçün nə etmək lazımdır?


14. İnfomasiya modelinin ağac forması



- “Nəsil ağacı” nədir?
- Niyazi kimdir və onun Üzeyir Hacıbeyli ilə hansı qohumluq əlaqəsi var?

Fealiyyət

Kökdə ata babanız olmaqla öz nəsil ağacınızı qurun.



Nəticəni müzakirə edək:

- Sifinində kimin nəsil ağacında daha çox “yarpaq” var?
- Bu sxemdə növbəti səviyyədəki fiqurlar nəyi bildirəcək?

Ötən il siz infomasiyanı təqdim etməyin cədvəl forması ilə yaxından tanış oldunuz. Adı mətndən fərqli olaraq, cədvəllər verilənləri əyani şəkildə göstərir, onlar arasındakı əlaqəni görməyə imkan verir. Verilənlər arasında əlaqə **iyerarxik** struktura malikdir, yəni verilənlər bir-biri ilə şaquli tabeçilik (“valideyn-övlad”) münasibətindədir, onları daha əlverişli formalarda təqdim etmək olur. Belə təqdimetmə formalarından biri **ağac**, yaxud **ağacşəkilli**



AĞACŞƏKİLLİ STRÜKTUR

Ağacşəkilli struktur
İyerarxik struktur

Təpə

Til


Kök

Yol


Faylin tam adı

strukturdur. Onun bu cür adlandırılması adı ağaca bənzəməsi ilə bağlıdır. Bunu “nəsil ağacı” nümunəsində görmək olar. Adı ağacdən fərqli olaraq, *ağacşəkilli struktur*, adətən, “baş-ayaq” təsvir olunur, yəni ağacşəkilli strukturda kök yuxarıda olur.

İnformasiya modelinin ağac formasında obyektlər ağacın *buğumları*, onlar arasında münasibət isə *budaqlar* şəklində təsvir olunur. Elmi dildə bugumları **təpə**, budaqları isə **til** adlandırırlar. Başlanğıc təpəyə, adı ağacda olduğu kimi, **kök** deyilir. Ağacşəkilli strukturun iki elementi arasında yalnız bir **yol** olur.



Ağacşəkilli strukturdan İnformatikada da geniş istifadə olunur. Bildiyiniz kimi, diskdə informasiya müəyyən nizamla saxlanılır: fayllar qovluqlarda, qovluqlar başqa qovluqlarda yerləşdirilir. Diskin özü isə bu iyerarxiyanın başlanğıcı, başqa sözlə, kökü olur. Əməliyyat sistemi fayl sisteminin görünüşünü kompüterin ekranında ağac formasında göstərir:



Ağacşəkilli strukturda faylı tapmaq üçün onun *yolunu* bilmək lazımdır. Faylin yolu onun yerləşdiyi diskin məntiqi adından (məsələn, C:, D:) və bir-birindən “\” simvolu ilə ayrılmış iç-içə qovluqların adlarından ibarət olur. Məsələn:


C:\Ensiklopediya\Elm\Riyaziyyat\
C:\Ensiklopediya\Təhsil\
C:\My Documents\

Axtarılan faylı adı sonuncu göstərilmiş qovluqda yerləşir. Faylin yolu onun adı ilə birləşməsinə **faylin tam adı** deyilir. Aşağıdakılardan faylin tam adına örnek ola bilər:

C:\Ensiklopediya\Elm\İnformatika\LOGO.pdf
C:\My Documents\İnformatika\Orman.bmp
C:\ALP\alplogo.exe

Araşdırmaq-öyrənək

Ağac informasiya modelindən obyektlərin təsnifatı zamanı daha çox istifadə olunur. Təsviri incəsənət fənnindən tanış olduğunuz bu sxem nəyi əks etdirir?



Bənzər sxemlərə daha hansı fənlərdə rast gəlmisiniz?

Öyrəndiklərinizi yoxlayın

1. Obyektin informasiya modelinin hansı növlərini bilirsınız?
2. Ağacşəkilli strukturun hansı elementləri var?
3. Dərsdə qurdığunuz nəsil ağacınızı ata-ananızın köməyi ilə bir-iki nəsil keçmişdən başlamaqla genişləndirin.
4. Nəsil ağacınızı cədvəl şəklində göstərin. Bu halda hansı informasiya modeli daha əlverişlidir: cədvəl, yoxsa ağac?
5. Faylin adı ilə onun tam adının fərqi varmı?



15. Fayolların axtarışı



- Axtardığınız sənədi necə tapmaq olar?
- Kompüterdə fayl hansı parametrlərlə xarakterizə olunur?

Fealiyyət

Kompüterdə fayllarınızı saxladığınız qovluqları gözdən keçirin. Bir neçə mətn və qrafik faylin parametrlərini uyğun xanalara yazımaqla verilmiş cədvəli doldurun.

Faylin adı	Faylin uzantısı	Yerləşdiyi disk	Yerləşdiyi qovluq	Ölçüsü	Dəyişdirilmə tarixi

Nəticəni müzakirə edək:

- Mətn sənədləri və qrafik fayllar hansı qovluqlarda saxlanır?
- Sizcə, ən böyük olan hansı fayldır? Ən son dəyişdirilmiş fayl hansıdır?

Bəzən hər hansı bir faylin və ya qovluğun harada saxlandığını, yaxud hansı adla saxlandığını heç cür xatırlamaq olmur. Belə fayl, yaxud qovluqları tapmaq üçün əməliyyat sistemində **axtarış sistemi** nəzərdə tutulmuşdur. Əlbəttə, əməliyyat sisteminin sizə kömək edə bilməsi üçün ona *ipucu* verməlisiniz, yəni axtardığınız obyektin aşağıdakı parametrlərindən, heç olmasa, birini ona bildirməlisiniz:

AÇARSÖZLƏR
Axtarış sistemi
Axtarış sahəsi
Açar söz


- faylin (qovluğun) adını, yaxud onun bir hissəsini;
- faylda olan hər hansı söz və ya cümlənin bir hissəsini;
- faylin (qovluğun) yaradılma, son yazılmama və ya dəyişdirilmə tarixini;
- faylin tipini (uzantısını);
- faylin (qovluğun) ölçüsünü.

Windows əməliyyat sistemi fayl və qovluqların axtarışı üçün bir neçə üslü təklif edir. Onlardan hansının daha münasib olduğunu demək olmaz, çünki müxtəlif hallarda fərqli üsuldan istifadə etmək daha əlverişli olur.

ADDIM - ADDIM-1

Start menyusunun köməyi ilə faylların (qovluqların) axtarışı

1. Start düyməsini çıqqıldadın. Sistemin baş menyusu açılacaq.
2. Axtarış sahəsinə fayla aid söyü və ya onun bir hissəsini daxil edin. Daxil edilən hər simvoldan sonra baş menyunun tərkibi dəyişəcək və orada həmin simvollar ardıcılığının rast gəlindiyi (faylin adında, uzantısında, məzmununda və s.) faylların siyahısı görünəcək.
3. Siyahıdakı faylları bir-bir açmaqla onlardan hansının axtardığınız fayl olduğunu yoxlaya bilərsiniz.



Cox vaxt lazımlı olan faylin hansı qovluqda yerləşdiyi məlum olsa da (məsələn, Documents, yaxud Images), orada yüzlərlə fayl və iç-içə qovluqlar yerləşdiyindən axtarış mürəkkəbləşir. Bu zaman lazımlı olan faylı axtarmaq üçün açıq pəncərənin yuxarı hissəsində yerləşən *axtarış sahəsindən* istifadə etmək olar. **Açar söz** (axtarış söyü) və ya sözün bir hissəsi axtarış sahəsinə daxil edilir. Hər simvol daxil edildikcə qovluğun tərkibi süzgəc-dən keçirilərək yenilənir. Lazımlı olan fayl əks olunduqda simvolların daxil edilməsini dayandırmaq olar.



ADDIM - ADDIM-2


Qovluq pəncərəsinin axtarış sahəsindən istifadə

Documents, yaxud çoxlu fayllar olan hər hansı başqa qovluğu açın.

1. Açıq söyü və ya sözün bir hissəsini axtarış sahəsinə daxil edin. Nəticədə pəncərənin tərkibi dəyişəcək.
2. Pəncərədə axtardığınız faylin əks olduğunu gördükdə simvolların daxil edilməsini dayandırın.



Axtarılan faylin təxmini ölçüsünü və dəyişdirilmə tarixini bilməklə də onun tapılmasını asanlaşdırmaq olar. Bunun üçün axtarış zamanı geniş süzgəcdən istifadə olunur. Axtarış sətrində axtarılan sözü daxil edərkən sətrin



aşağısında Date modified (Dəyişdirilmə tarixi) və Size (Ölçü) düymələri əks olunur. Düymələrin birini seçib parametrin konkret qiymətini daxil etməklə axtarılan faylı daha tez tapmaq mümkündür.

Bildiyiniz kimi, “əlverişsiz” yerlərdə (iç-içə qovluqlarda) saxlanılan proqramları tez başlatmaq üçün çox zaman iş masasında onların *qisayolları* yaradılır. İş masasındaki simgənin faylin özüne, yoxsa *qisayoluna* məxsus olduğunu simgənin aşağıdakı kiçik oxa görə bilmək olur. Qisayol faylin özü deyil, onun ünvanının saxlandığı ayrıca fayldır. Ona görə də qisayolun uzaqlaşdırılması faylin özünə təsir etmir.

Faylin qisayol simgəsinə görə birbaşa onun özünün saxlandığı qovluğa keçmək üçün:

1. Siçanın göstəricisini qisayol simgəsinin üzərinə aparıb siçanın sağ düyməsini çapqıldadın.
2. Kontekst menyusunda Properties bəndini seçin. Açılan pəncərənin Target sətrində faylin özünün olduğu yerin yolu əks olunacaq.
3. Həmin yerə keçmək üçün Open File Location düyməsini çapqıldadın.

Araşdırmaq-öyrənək

1. İş masasında bir neçə qisayol simgəsini seçin və əsas faylin harada yerləşdiyini müəyyən edin.
2. İxtiyari bir qovluq seçin. Məsələn, Local disk D:. Həmin qovluqda adında “ms” hərfərinə rast gəlinən və ölçüsü kiçik (10–100 KB aralığında) olan bütün faylları axtarıb tapın.

Öyrəndiklərinizi yoxlayın

1. Faylin onlarla, yüzlərlə qovluğun hansında olduğu məlum deyilsə, onu necə tapardınız?
2. Axtardığınız faylin adını bilmirsinizsə, onu necə taparsınız?
3. Əgər iş masasında Documents qovluğu əks olunmursa, onun içində saxlanılan konkret faylı necə açmaq olar?
4. “Qaranlıq otaqda qara pişiyi tapmaq çətindir, illah da ki pişik otaqda olma-ya” aforizmi ilə kompüterdə axtarış arasında hansı oxşarlıq ola bilər? Bu aforizmin müəllifi haqqında nə bilirsiniz?

16. Məsələ həlli

Müəyyən növ məsələlərin həllində ağacşəkilli strukturdan istifadə etmək çox əlverişli olur.

Məsələ 1

Paltar seçimi. Paltar dolabında boz (BY), göy (GY) və qara (QY) rəngli üç yubka, biri göy (GK) və o biri ağ (AK) olmaqla iki köynək var.


Nərgiz özünə yubka və köynək seçmək istəyir. Yubka və köynəyin rəngi fərqli olmaq şərti ilə onları neçə üsulla seçmək olar?



Həlli. Öncə yubkanı, sonra isə köynəyi seçməklə bütün mümkün olan variantları ağac şəklində təsvir edək. Yubkanı seçmək üçün üç variant var: boz, göy və qara. Deməli, ağacın kökündən hər variant üçün bir olmaqla cəmi üç til çıxacaq. Tillərin son uclarında uyğun variantları yazaq:



Tutaq ki, Nərgiz birinci tilin (BY) sonundadır, yəni boz yubkanı seçib. İndi o, köynəklərdən istənilən birini seçə bilər, çünki bu halda yubka ilə köynəyin rəngi fərqli olacaq. Deməli, sxemə iki til əlavə etmək lazımdır:



İkinci tilin (GY) sonuna keçək, yəni tutaq ki, göy yubka seçilib. Bu halda yalnız ağ köynəyi (AK) seçmək olar. Ona görə də ağaca bir til əlavə etmək lazımdır:





Üçüncü tilin təpəsində, yəni qara yubka (QY) ilə hər iki köynəyi seçmək olar. Deməli, ağaca iki til əlavə edilməlidir:



Beləliklə, ağac tam qurulub qurtardı və onun beş budağı var. Bu onu göstərir ki, məsələdə qoyulmuş şərtlə yubka və köynəyi beş variantla seçmək olar: BY-GK, BY-AK, GY-AK, QY-GK, QY-AK.

Araşdırmaq-öyrənək

Əgər Nərgizin göy (GP) və yaşıl (YP) rəngli iki papağı varsa, onları dolabda yubka və köynəklərlə neçə üsulla geyinə bilər ki, bütün əşyalar fərqli rəngdə olsun?



Məsələ 2

Dustaqlı haqqında məsələ

Zindandan çıxmaga iki qapı var. Onlardan biri azadlığa, digəri isə ölümə aparır. Hər iki qapıda keşikçi dayanıb. Bir keşikçi həmişə yalan, o biri isə doğru danişir. Ancaq dustaqlı onlardan kimin kim olduğunu bilmir. Dustaqlı zindandan qurtulmaq imkanı verilir. Belə ki, keşikçilərdən hər hansı birinə yalnız bir sual verməklə azadlığa aparan qapını tapmaq lazımdır. Sizcə, dustaqlı hansı suali verməlidir?




Həlli. Qapılardan birini göstərib keşikçilərin hər hansı birindən soruşmaq lazımdır: “*Sənin yoldaşın deyərmi ki, bu qapı azadlığa aparır?*”. Əgər dustağın göstərdiyi qapı azadlığa aparırsa və müraciət etdiyi keşikçi yalançıdırsa, onda o, “Yox” deyəcək, çünki onun doğruyu yoldaşı bu suala müsbət cavab verərdi. Əgər göstərilən qapı ölümə aparırsa, onda yalançı keşikçi “Hə” cavabını verərdi. Eyni qayda ilə mühakimə yürütsək, doğru danışan keşikçi də azadlığa aparan qapını göstərdikdə həmin suala “Yox” cavabını, əks halda isə “Hə” cavabını verərdi. Bu deyilənləri ağac şəklində belə göstərmək olar:



Beləliklə, dustaq göstərilən sualı hansı keşikciyə verirsə versin, əgər göstərdiyi qapı azadlığa aparırsa, “Yox” cavabını eşidəcək; əgər dustaq “Hə” cavabını alarsa, demək, azadlığa o biri qapı aparır.

Öyrəndiklərinizi yoxlayın

1. Vasif yalnız kişilərin qeyd olunduğu öz nəsil ağacını gözdən keçirir. Ox işarəsi atadan oğula tərəf gedir. Vasifin atasının qardaşının babasının qardaşı oğlunun adı nədir?
2. 3, 5 və 8 rəqəmlərindən hər iki rəqəmi eyni olmayan neçə ikirəqəmli ədəd düzəltmək mümkündür? Ağacı davam etdirməklə məsələni həll edin.




3. 5 və 8 rəqəmlərindən neçə müxtəlif üçrəqəmli ədəd düzəltmək mümkündür? Ağacı davam etdirməklə məsələni həll edin.



ÜMUMİLƏŞDİRİCİ SUAL VƏ TAPŞIRIQLAR

1. “İş masasının parametrləri” dedikdə nə başa düşülür?
2. İş masasında simgələri necə nizamlamaq olar?
3. C: diskinin ağacşəkilli fayl strukturu verilmişdir:




Quba və Arayış fayllarının tam adını söyləyin.

4. D: diskində saxlanan faylların tam adı verilmişdir. Bu fayl strukturunu ağac şəklində göstərin.

D:\COUNTRY\AZERBAIJAN\HISTORY\Atabayler.doc
 D:\COUNTRY\AZERBAIJAN\HISTORY\Azərbaycan Cümhuriyyəti.doc
 D:\COUNTRY\AZERBAIJAN\HISTORY\Yeni tarix.doc
 D:\COUNTRY\AZERBAIJAN\MUSIC\Xalq musiqisi.doc
 D:\COUNTRY\AZERBAIJAN\MUSIC\Operalar.doc
 D:\COUNTRY\AZERBAIJAN\ART\Xalça.doc
 D:\COUNTRY\AZERBAIJAN\ART\Rəssamlar.doc
 D:\COUNTRY\TURKEY\HISTORY\Osmanlı.doc
 D:\COUNTRY\IRAN\HISTORY\Sasanilər.doc


5. Dərsliyinizin strukturunu ağac şəklində göstərin.



TƏTBİQİ PROQRAMLAR




17. Üçölçülü qrafika
18. Tillər və üzlər
19. Üçölçülü modellərin qurulması
20. Mətn redaktorunun obyektləri
21. Elektron cədvəl
22. Düsturlarla iş
 - Ümumiləşdirici sual və tapşırıqlar





17. Üçölçülü qrafika



- Bunlardan hansılar fəza fiqurlarıdır?
- Bu fiqurlardan hansını Paint qrafik redaktorunda çəkmək daha çətin olar?


Şəkillər üzərində sadə əməliyyatlar üçün nəzərdə tutulmuş Paint qrafik redaktoru ilə aşağı siniflərdən tanışsınız. Bu programda yaradılan şəkillər ikiölçülüdür. Kompyuterdə müstəvi qrafik görüntülər və onların yaradılması texnologiyası **ikiölçülü qrafika** (*2D-qrafika*) adlanır. Həcmli qrafik obyektlər və onların yaradılması texnologiyasına isə **üçölçülü qrafika** (*3D-qrafika*) deyilir.

AÇARSOZLƏR

Ikiölçülü qrafika
Üçölçülü qrafika
Modelləşdirmə pəncərəsi
Sürüklemə
Qrafik primitivlər

Üçölçülü qrafik obyektlər yaratmaq və onlarla işləmək üçün müxtəlif qrafik redaktorlar hazırlanmışdır. Peşəkarlar üçün olan 3D-redaktorlarında işləməyi öyrənmək elə də asan deyil. Buna baxmayaraq tədris məqsədilə nəzərdə tutulmuş proqramlar da mövcuddur. Belə qrafik redaktorlardan biri də sərbəst yayılan və çox əl-

verişli interfeysə malik **SketchUp** proqramıdır ("skeçap" kimi oxunur). SketchUp proqramının pullu versiyası da vardır: **SketchUp Pro**. Ancaq proqramın yeni versiyası çıxdıqda "köhnəlmış" versiya sərbəst yayılır.



Əksər programlarda olduğu kimi, SketchUp programı da başladıldıqdan sonra ekranda onun baş pəncərəsi açılır. Programın baş pəncərəsi dörd əsas hissədən ibarətdir: menu zolağı, alətlər zolağı, modelləşdirmə pəncərəsi və status zolağı.

ADDIM - ADDIM - 1


SketchUp programının baş pəncərəsi ilə tanışlıq

1. İş masasında SketchUp programının simgəsini tapıb qoşa çıqqıldadın. SketchUp programının baş pəncərəsi açılacaq.
2. Baş pəncərənin əsas elementləri ilə əyani tanış olun. Bu təsəvvürlər fəaliyyət blokundan sonra verilmiş nəzəri materialı mənimsəmək üçün faydalıdır.
3. Kameranın yerdəyişməsi düymələrindən istifadə etməklə ekrandakı görüntünü hərəkət etdirin. Vərdiş etməyiniz üçün eyni hərəkətləri bir neçə dəfə təkrarlayın.

Redaktorun iş sahəsi **modelləşdirmə pəncərəsi** adlanır. Orada rəngli (qırımızı, yaşıl və göy) oxlarla üçölçülü koordinat sistemi təsvir olunub. Koordinat oxlarından keçən müstəvilər virtual (xəyalı) fəzanı şərti olaraq 8 hissəyə ayırır. İstiqamətin müəyyənləşdirilməsi və miqyasın bilinməsi üçün koordinat başlanğıcının yaxınlığında insan fiquru yerləşdirilib.

Həcmli modelləri gözdən keçirmək üçün bu redaktorda aşağıdakı prinsip-dən istifadə olunur: sanki hansısa virtual telekamera görüntüləri çəkir və redaktorun pəncərəsinə ötürür. Kamera virtual fəzada hərəkət edə bilər. Bu halda pəncərədəki görüntü də dəyişilir. Kameranın yerdəyişməsi rejimlərini açmaq üçün alətlər zolağında xüsusi düymələr nəzərdə tutulub.

 **Orbit** düyməsi kamerası ixtiyari orbit üzrə hərəkət etdirməyə imkan verir. Bu rejimdə yerdəyişməni həyata keçirmək üçün siçanla **sürükləmək** üsulundan istifadə olunur.



Kompüter qrafikasında “sürükləmək” dedikdə görüntünü və ya obyekti “tutmaq” və yeni mövqeyə “dartmaq” yolu ilə ekranın bir yerindən başqa bir yerinə aparılması nəzərdə tutulur. Siçanla işləyərkən sürükləmək belə həyata keçirilir:

- 1) siçanın göstəricisi obyektin “üzərinə” yerləşdirilir;
- 2) siçanın sol düyməsini basıb saxlamaqla obyekt yeni mövqeyə dartılıb aparılır;
- 3) sonra isə siçanın düyməsi buraxılır.

 **Pan** düyməsi kamerasın panoramlı yerdəyişməsi rejimini aktivləşdirmək üçün nəzərdə tutulub. Bu rejimdə də yerdəyişməni həyata keçirmək üçün siçanla sürükləmək üsulundan istifadə olunur.



Zoom düyməsi obyektivin oxu istiqamətində kamerasını yaxınlaşdırmaq və uzaqlaşdırmağa səbəb olur. Burada da yerdəyişmə siçanla sürükləməklə bağlıdır.



Zoom Extents düyməsinin çıqqıldadılması kamerasını elə yerləşdirir ki, modellər ekranı tam tutur.

Qrafik redaktorlarda rəsm əməliyyatları, adətən, standart həndəsi fiqurlar dan – **qrafik primitivlərdən** istifadəyə əsaslanır. Onlara aşağıdakı həndəsi fiqurlar aiddir: düz xətt, əyri, düzbucaqlı, oval (ellips), çoxbucaqlı, dəyirmi düzbucaqlı. SketchUp redaktorunun qrafik primitivləri o qədər də çox deyil. Onların sayı dörddür:



Line,



Rectangle,



Circle və



Arc.

Line (Xətt) aləti düz xətt parçası çəkir. **Rectangle** (Düzbucaqlı) və **Circle** (Dairə) alətləri də öz təyinatlarına uyğun istifadə edilir. Sonuncu **Arc** aləti isə əyrilərin qövslərini çıxarmağa imkan verir.

Növbəti dərsdə bu müstəvi fiqurlar əsasında həcmli fiqurların qurulması texnologiyası ilə tanış olacaqsınız.

ADDIM - ADDIM - 2

Rectangle və Circle düymələri ilə iş

1. Alətlər zolağında **Rectangle** alətini seçin. Siçanın göstəricisi karandaş şəklinə düşəcək.
2. Göstəricini üfüqi müstəvi üzərinə aparın və siçanla sürükləməklə düzbucaqlı çəkin.
3. Eyni qayda ilə dairə çəkin. Dairənin qurulmasının mərkəzdən başlanmasına diqqət edin.

Araşdırmaq-Öyrənək

Üçölçülü təsvirlərlə işləyən kompüter programları haqqında məlumat toplayın və təqdimat hazırlayın.

Öyrəndiklərinizi yoxlayın

1. Üçölçülü qrafika nədir?
2. Paint programında hansı qrafik primitivlərdən istifadə olunur?
3. Qrafik redaktorda “sürükləmək” əməliyyatı necə həyata keçirilir?
4. SketchUp və Paint programlarının baş pəncərələrinin hansı oxşar və fərqli cəhətləri var?
5. Modelləşdirmə pəncərəsindəki rəngli (qırmızı, yaşıl və göy) oxların hər biri Dekart koordinat sisteminin hansı oxlarına uyğundur?

18. Tillər və üzlər



- Dördbucaqlı piramidanın neçə üzü var?
- Kubun neçə tili var? Onun tillərinin sayı hansı (neçə bucaqlı) piramidanın tillərinin sayı qədərdir?

Paint qrafik redaktorunda üçölçülü obyektlər çəkmək o qədər də asan iş deyil. Ancaq belə işi SketchUp programında yerinə yetirmək olduqca asandır.

Bunun üçün nəzərdə tutulmuş alətlər içərisində Push/Pull (İtələ/Dart) alətini xüsusi qeyd etmək lazımdır. Bu alət seçildikdə siçanın göstəricisi uyğun şəkil alır. Sonra göstəricini hər hansı müstəvi figurun üzərinə apardıqda həmin figur seçdirilir. Bunu figurun nöqtələrdən ibarət xırda tor ilə örtülməsinə görə bilmək olar. İndi siçanı uyğun istiqamətə sürüklədikdə müstəvi figur üçölçülü forma alır.

SketchUp-da ikiölçülü figurdan üçölçülü figurun yaradılmasına **dartma** (extrusion) deyilir.



AÇARSÖZLƏR
Dartma
Üz
Til

ADDIM - ADDIM-1

Dartma düyməsi ilə iş


1. SketchUp programını başladın.
2. Rectangle alətindən istifadə etməklə modelləşdirmə sahəsində düzbucaqlı çəkin.
3. Alətlər zolağında Push/Pull alətini seçin. Göstərici uyğun şəkil alacaq.
4. Göstəricini düzbucaqlının üzərinə apın və siçanı yuxarıya doğru sürükləyin. Göstəricinin ardınca həcmli figur – düzbucaqlı prizma “boy atacaq”.
5. Göstəricini prizmanın yan üzünə apın. O, nöqtələrdən ibarət xırda tor şəklində seçdiriləcək.
6. Siçanı uyğun istiqamətə sürükləməklə prizmanın ölçülərini dəyişin.

SketchUp programında bütün modellərin əsasını **tillər** və **üzlər** təşkil edir. Kub 12 til və 6 üzün birləşməsindən ibarətdir. Şəklin sağ tərəfində verilmiş model daha mürəkkəb olmasına baxmayaraq, o da bütövlükdə tillərdən və üzlərdən təşkil olunub.




SketchUp programında işləyərkən tillər və üzlərlə bağlı bir neçə vacib faktı diqqət yetirmək lazımdır.

- **Tillər həmisi düz olur.** SketchUp programında hətta qövslər və dairələr də kiçik düz xətt parçalarından təşkil olunur.
- **Tillərin qalılığı olmur.** Ekranda necə görünməsindən asılı olmayaraq, tillərin heç bir qalılığı olmur.
- **Tillərin görünməməsi onların yoxluğu demək deyil.** Sadəcə, onlar gizlədilir; müəyyən formalar düzəltmək üçün bu üsuldan istifadə olunur.



- **Tillərsiz üz olmur.** Üzün yaranması üçün bir müstəvi üzərində yerləşən və qapalı kontur əmələ gətirən ən azı üç tilin olması vacibdir. Qapalı kontur almaq üçün ən azı üç düz xətt tələb olunduğundan üzlərin də ən azı üç tərəfi olmalıdır. Aşağıdakı şəkildə iki üzü müəyyən edən tilin uzaqlaşdırılmasından sonra nə alındığını görürsünüz.
- **Üzlər həmisi müstəvi şəklində olur.** SketchUp-da əyri görünən səthlər də çoxlu sayıda müstəvi üzlərdən təşkil olunub.



- **Tillər kimi, üzlərin də qalılığı olmur.** Qalın səthlər düzəltmək üçün, sadəcə, üst-üstə iki səthdən istifadə etmək lazımdır.

SketchUp programında üz yaratmaq üçün hər hansı xüsusi alət yoxdur. Sadəcə, bir müstəvi üzərində üç və ya daha çox tildən ibarət qapalı fiqur çəkən kimi SketchUp avtomatik olaraq üzü formalasdırır.

Yaradılmış hər hansı üz sizə lazım deyilsə, onu uzaqlaşdırmaq olar.

ADDIM - ADDIM-2

Üzün uzaqlaşdırılması

1. Siçanın göstəricisini uzaqlaşdırılaşı üzün üzərinə aparın və siçanın sağ düyməsini çıqqıldıdan.
2. Açılan kontekst menyusunda Erase bəndini seçin. Həmin üz uzaqlaşdırılacaq, ancaq onu təyin edən tillər yerlərində qalacaq.




Uzaqlaşdırılmış üzü bərpa etmək olar. Bunun üçün bir müstəvi üzərində yerləşən və qapalı sahə əmələ gətirən tilləri Line aləti vasitəsilə yenidən çəkmək lazımdır.

Araşdırmaq-Öyrənək

 Rectangle alətindən istifadə etməklə təpələrinindən biri koordinat başlanğıcında olan kvadrat çəkin. Çəkdiyiniz düzbucaqlı kvadrat şəklini alıqda onun diaqonalı qırıq-qırıq xətlə göstərilir və

ekrana "Square" (kvadrat) sözü çıxır.  Line alətindən istifadə edib onun tərəflərini eyni iki yerə bölün.

Parçanın ortası hansı rəngdə nöqtə ilə bildirilir? Göstəricinin yanında hansı söz düz xətt parçasının ortasını bildirir?




Öyrəndiklərinizi yoxlayın

1. Tillərin hansı xassələri vardır?
2. Üz nədir və onun hansı xüsusiyyətləri var?
3. Üzlərin qalınlığı olmursa, bəs qalın səthlər necə düzəldilir?
4. Üzün tillərindən birini uzaqlaşdırıqda nə baş verir? Səbəbini izah edin.
5. SketchUp programında hər modelin əsasında tillər və üzlər durursa, kürənin modelini necə təsəvvür edirsınız?



19. Üçölçülü modellərin qurulması



- “Kətil düzəltmək” alqoritmini sözlərlə ifadə edin.

Hər bir yeni program kimi, SketchUp-ı da mənimsəmək üçün zaman lazımdır. İndi tanış olacağınız çalışma bu programın əsas alətləri və anlayışlarını öyrənməyə kömək edəcək.


ADDIM - ADDIM-1

“Çıxma üsulu” ilə stulun modelinin qurulması


- SketchUp programını başladın.
- Alətlər zolağında Rectangle alətini seçin və təpəsi koordinat başlanğıcında olan düzbucaqlı çəkin.
- Status zolağındaki Measurements (Ölçülər) sahəsində 18, 18 daxil edin və <Enter> klavişini basın. Əgər həmin sahə status zolağında yoxdursa, View⇒Toolbars⇒Measurements menyu komandası vasitəsilə onu aktivlaşdırın.
- Kameranın yerdəyişməsi düymələrindən (Orbit, Zoom, Pan) istifadə etməklə düzbucaqlını elə böyüdüb yerləşdirin ki, onunla işləmək asan olsun.
- Alətlər zolağında Push/Pull alətini seçin.
- Göstəricini düzbucaqlının üzərinə aparın və siçanı yuxarıya doğru sürükleyin.
- Klavüaturada 4'üncü və <Enter> klavişini basın.
- Line alətini seçin və yan üzün yuxarılarından onun ortasında şaquli düz xətt parçası çəkin.
- Parçanın son ucundan üzün qıracağındək üfüqi xətt çəkin.



- Line aləti ilə stulun ayaqları arasındaki boşluğa uyğun olaraq düzbucaqlı çəkin. Beləliklə, modelin bir üzündə gələcək stulun profili çəkilmiş olacaq.
- Push/Pull alətini seçin və stulun ayaqları arasında indicə çəkdiyiniz düzbucaqlını "itələyin". Göstərici modelin arxa üzünə çatdıqda ekrana "On Face" ipucu çıxacaq.
- Siçanın düyməsini çıqqıldıdan. Stulun oturacağının altındaki material yox olacaq.
- Bu qayda ilə oturacaqdan yuxarıdakı materialı da uzaqlaşdırın. Bundan sonra model artıq üçölülü stula oxşayacaq.



- Kameranın yerdəyişməsi düymələrindən istifadə etməklə modeli elə döndərin ki, arxa ayaqlar görünən.
- Rectangle aləti ilə stulun arxa ayaqları arasındaki boşluğa uyğun olaraq düzbucaqlı çəkin.
- Push/Pull aləti vasitəsilə arxa ayaqlar arasındaki sahəni uzaqlaşdırın.
- Eyni qayda ilə stulun qabaq ayaqları arasındaki sahəni də silin.
- Arc aləti vasitəsilə stulun söykənəcəyinin yuxarısında qövs çəkin.
- Push/Pull alətindən istifadə etməklə söykənəcəyin yuxarısında yaranan sahəni uzaqlaşdırın.
- Kameranın yerdəyişməsi düymələrindən istifadə etməklə modeli hər tərəfdən gözdən keçirin.






ADDIM - ADDIM - 2

Dördbucaqlı piramidanın çəkilməsi

1. Rectangle alətindən istifadə etməklə təpələrindən biri koordinat başlanğıcında olan kvadrat çəkin.
2. Line alətindən istifadə etməklə kvadratın diaqonallarını çəkin (başqa sözlə, onun qarşı təpələrini birləşdirin).
3. Move alətini seçin və göstəricini diaqonalların kəsişdiyi nöqtənin üzərinə aparın. Ekrana “Endpoint” yazısı çıxacaq.
4. Siçanın sol düyməsini çapqıldadın.
5. Göstəricini göy ox boyunca yuxarı hərəkət etdirin. İstədiyiniz hündürlüyə çatdıqda siçanın düyməsini buraxın.



Araşdırmaq-öyrənək

Yuxarıda təsvir olunan üsuldan istifadə edərək damı olan ev çəkməyə çalışın.



Öyrəndiklərinizi yoxlayın

1. Sizcə, təsvir olunan üsul nə üçün “çixma üsulu” adlandırılıb? İncəsənətin hansı sahəsində bu üsuldan istifadə olunur?
2. Push/Pull aləti nə üçün lazımdır?
3. Dördbucaqlı piramidanın çəkilməsində hansı alətlərdən istifadə olunur?

20. Mətn redaktorunun obyektləri



Lügət

Azərbaycan	İngiliz
əbək	section
ələsə, paragraf	paragraph
əçar	switch
əçar söz	keyword
əşək	open
əşləməq	skip

- Bu verilmiş hansı obyektlərlə mətn redaktorunda (diaqram, düstur, şəkil, cədvəl) işləmişsiniz?

ADDIM - ADDIM-1

Mətn redaktorunda şəkil və cədvəl obyektləri ilə iş

1. OpenOffice.org Writer (yaxud Microsoft Office Word) mətn redaktorunu başladın.
2. Yeni sənəd yaradın və aşağıdakı mətni daxil edin.

Obyekt və onun xassələri

İnsanlar diqqət yetirdikləri varlığı *obyekt* adlandırırlar. Bu varlıq canlı və ya cansız əşya ola bilər. Təbiətdə baş verən hadisə, yaxud prosesə də obyekt kimi baxmaq olar.

3. Mətnin sonuna belə bir şəkil və cədvəl əlavə edin. Əgər bənzər şəkil tapa bil-məsəniz, başqa şəkil yerləşdirin və həmin şəklə uyğun cədvəl hazırlayıx.



Obyektin adı	Bəbir
Rəngi	Sarı və ya sarı kürən (qara və qonur xallarla)
Hündürlüyü	45–80 sm
Bödönimin uzunluğu	90–190 sm
Quyruğunun uzunluğu	60–110 sm
Çəkisi	40–80 kq

4. Sənədə uyğun ad verib yadda saxlayın.

Siz aşağı siniflərdə mətn redaktorunda sənədlər yaratmayı, onlara şəkil, cədvəl, diaqram kimi yeni obyektlər əlavə etməyi öyrənmişsiniz. Ancaq riyaziyyat, fizika, kimya və digər fənlərə aid sənəd hazırlayan zaman çox zaman başqa növ obyektlərə – **düsturlara** ehtiyac yaranır.

Mətn sənədlərində düstur yaratmaq üçün bir neçə üsuldan istifadə etmək olar.



Birinci üsuldan mürəkkəb olmayan riyazi ifadələrin yazılışında istifadə olunur. Məsələn, $x^3 - 3x^2 + 4x - 23 = 0$ kimi riyazi ifadəni yazmaq üçün klaviaturadakı klavişlər və mətn redaktorunun alətlər zolağındakı  üst indeks və ya  alt indeks düyməsi (Microsoft Word programında   düymələri) yetərli olur. Belə ki, qüvvət üstünü yazmaq üçün, sadəcə, üst indeks düyməsini çapqıldadib uyğun ədədi yazmaq lazımdır.

İkinci üsul əməliyyat sisteminin standart şriftlərinin simvollarından istifadə etməklə riyazi ifadələri yazmağa imkan verir. Məsələn, $\sin(\pi+x) \geq \frac{1}{2}$ düsturunda olan, ancaq klaviaturada olmayan simvolları daxil etmək üçün Insert menyusunun Special Characters bəndi vasitəsilə uyğun dialog pəncərəsini açıb həmin simvolları oradan tapmaq olar.



Ancaq adi kəsrlər, kökaltı ifadələr və başqa riyazi ifadələrin yazılışında bu iki üsul (imkan) yetərli olmur. Məsələn, kvadrat tənliyin köklərini hesablamaq üçün məşhur

$$x = \frac{-b \pm \sqrt{b^2 - 4ac}}{2a}$$

düsturunu bu üsulların köməyi ilə yazmaq istəsəniz, bunun asan olmadığını görəcəksiniz. Belə hallarda **üçüncü üsuldan – düstur redaktorundan** istifadə etmək çox əlverişli olur. Bu üsul mətndə istənilən mürəkkəb riyazi ifadəni yazmağa imkan verir.

ACARSÖZLƏR

- Objeqt
- İnformasiya obyekti
- Düstur
- Düstur redaktoru


OpenOffice.org paketində riyazi düsturlarla işləmək üçün xüsusi **OpenOffice.org Math** programı vardır. Bu programı ayrıca başlatmaq, yaxud OpenOffice.org Writer programından çağırmaq olar.

Düsturun yiğilmasına başlamazdan önce onun hansı riyazi əməllərdən və funksiyalardan təşkil olunduguna diqqət yetirilməlidir. Başqa sözlə, düsturun quruluşunu müəyyənləşdirmək lazımdır.

ADDIM - ADDIM - 2

Mətn redaktorunda riyazi düsturlarla iş

1. Open Office.org Writer mətn redaktorunu açın və Insert⇒Object⇒Formula menyu komandası vasitəsilə düstur redaktorunu başladın. Formula Elements pəncərəsi və baş pəncərənin aşağı hissəsində düstur redaktorunun pəncərəsi açılacaq.
2. Birinci yerdə (sol yuxarı künçdə) duran Unary/Binary Operators kateqoriyasını seçin və aşağı hissədə kəsr simgəsini çıxıqlıdadın. Sənəd sahəsində boz rəngli blok, düstur redaktoru pəncərəsində isə {<?>} over {<?>} yazısı yaranacaq.
3. Birinci <?> simvollarını a , ikincisini isə b simvolu ilə əvəz edin. Sənəd sahəsində $\frac{a}{b}$ ifadəsini görəcəksiniz.



Araşdırmaq-Öyrənək

1. Düstur redaktoru pəncərəsinə aşağıdakı yazılıni daxil edin:
 $x = \frac{-b + \sqrt{b^2 - 4ac}}{2a}$
Sənəd sahəsində hansı düsturun əks olunmasına diqqət edin.
2. "Addim-addim - 2" blokunda verilmiş üsuldan istifadə etməklə riyaziyyatdan bildiyiniz hər hansı düsturu (məsələn, Pifagor teoreminin düsturunu) yazın.

Öyrəndiklərinizi yoxlayın

1. Obyekt nədir?
2. Mətn sənədinə hansı növ obyektlər artırmaq olar?
3. OpenOffice.org Writer programında düsturlarla işləmək üçün hansı imkanlar var?



21. Elektron cədvəl

Nö	Malın adı	Ölçü v.	Qiyməti	Miqdarı	Məbləğ
1	Yulaf	qutu	3,99	10	
2	Süd	qutu	2,15	25	
3	Dış pastası	ədəd	1,95	7	
4	Sabun	ədəd	0,50	6	
Yekun					

- Verilmiş cədvəli sözlə necə təsvir etmək olar?
- Bu cədvəli mətn redaktorunda hazırlasaydınız, sonuncu sütunun qiymətlərini necə hesablayardınız?


İnformasiyanın ən geniş istifadə olunan və çox əlverişli təqdimolunma formalarından biri **cədvəldir**. Siz mətn redaktorunun imkanlarından istifadə edərək sadə cədvəl və diaqramlar yaratmayı öyrənmişsiniz.



Mətn redaktorlarında sadə cədvəllər qurmaq imkanı olsa da, müəyyən hesablamalar tələb edən cədvəllərlə işləmək üçün xüsusi proqramlar vardır. Belə tətbiqi proqramlara **elektron cədvəllər**, yaxud **cədvəl prosessorları** deyilir. Microsoft şirkətinin **Excel** və OpenOffice.org paketinə daxil olan **OpenOffice Calc** elektron cədvəl proqramları daha populiyardır.

Elektron cədvəl faylinə **iş kitabı**, yaxud sadəcə, **kitab** deyilir. İş kitabı bir neçə **iş vərəqindən** ibarətdir və ona yeni vərəqlər artırmaq olur. Ekranda iş vərəqlərinindən yalnız biri görünür, o biri vərəqlərə keçmək üçün uyğun vərəqin yarığını çıqqıldatmaq lazımdır.

Hər bir iş vərəqi quruluş baxımından şahmat taxtasını xatırladır. O hər birinin öz adı olan **sətir** və **sütunlardan** ibarətdir. Sətir və sütunun kəsişməsi **xana** adlanır.



ADDIM - ADDIM - 1

Elektron cədvəl programı ilə tanışlıq

1. OpenOffice.org Calc (yaxud Microsoft Office Excel) elektron cədvəl programını başladın. Ekrana programın baş pəncərəsi çıxacaq və boş iş kitabı açılacaq.
2. Pəncərənin əsas hissəsi olan cədvəlle tanış olun.
3. Siçanın göstəricisini cədvəlin hər hansı xanasına aparın və sol düyməni çırqlıdan. İxtiyari ədəd yazın.
4. Kursorun idarəolunması klavişlərindən istifadə etməklə başqa xanalara keçin. Onlara ədəd və ya söz daxil edin.

Sətirlər 1-dən başlayaraq tam ədədlər şəklində göstərilir. Sütunlar isə latin əlifbasının hərfləri ilə verilir: öncə A-dan Z-yədək, sonra isə AA-dan AZ-yə, BA-dan BZ-yə və s. **Xanalar diapazonu** bir sətirdən, onun hissəsindən və ya bir neçə sətirdən, bir sütundan, onun hissəsindən, yaxud bir neçə sütundan ibarət olan, eləcə də düzbucaqlı sahə əmələ gətirən qonşu xanalar çoxluğudur; bir xananı da diapazon hesab etmək olar.

Xananın ünvanı onun cədvəldəki yerinə görə müəyyən edilir və kəsişməsində yerləşdiyi sətir və sütunun başlıqlarından ibarət olur. Öncə sütunun başlığı, sonra isə sətrin nömrəsi yazılır, məsələn, A3, D6, AB19. Xanalar diapazonu onu əmələ gətirən xanaların birincisi və axırıncısının ünvanlarını göstərməklə verilir və ünvanlar bir-birindən qoşa nöqtə (:) ilə ayılır. Məsələn, A4:C17.

Verilənlərin cədvəldə saxlanması yeri xanalarıdır. Xanaya verilənləri daxil etmək üçün öncə həmin xananı seçdirmək lazımdır. Seçdirilmiş xana qalın tünd çərçivəyə alınır. Xananı seçdirmək üçün istər siçandan, istərsə də klaviaturadan yararlanmaq olar.

Seçdirilmiş xanaya **aktiv xana** deyilir. Aktiv xananın adı iş vərəqinin yuxarısında sol tərəfdə xanaya istinad sahəsində görünür. Əgər siz xanalar qrupunu seçdirmişsinizsə, ilk seçdiyiniz xana aktiv xana kimi müəyyən olunur. Klaviaturadan daxil edilən verilənlər aktiv xanaya yazılır.

AÇAR SÖZLƏR
Elektron cədvəl
Cədvəl prosessoru
İş kitabı
İş vərəqi
Xana
Xanalar diapozonu
Aktiv xana

ADDIM - ADDIM - 2

İş kitabı ilə iş

1. Boş iş kitabı açın.
2. A3 xanasını seçdirin və klaviaturadan № işaretini daxil edin. Həmin simvolun xana ilə yanaşı, düstur zolağında da əks olunmasına diqqət yetirin.
3. <Tab> klavişini basın. Daxiletmə nöqtəsi üçüncü sətrin növbəti xanasına (B3) keçəcək. **Malın adı** sözlərini yazın.



- Eyni qayda ilə C3 xanasına **Qiyməti**, D3 xanasına **Miqdarı**, E3 xanasına isə **Məbləğ** sözünü daxil edib <Enter> klavişini basın.
- A3 xanasını çıqqıldadın. № işarəsi həm xanada, həm də düstur zolağında görünəcək. Siçanın göstəricisini düstur zolağında № işarəsinin başlanğıcına aparın və siçanın sol düyməsini çıqqıldadın.
- Sıra №** yazın və <Enter> klavişini basın (yaxud **✓** yaşıl qeyd işarəsini çıqqıldadın). Düstur zolağında və A3 xanasında dəyişiklik olacaq.
- Klaviaturanın aşağı ox klavişindən istifadə etməklə A4 xanasına keçin və **1** yazıb <Enter> klavişini basın. Altakı A5 xanası aktivləşəcək.
- Növbəti sıra nömrəsini yazıb <Enter> klavişini basın. Qalan sıra nömrələrini də eyni qayda ilə daxil edin.
- 3-cü sətri seçdirmək üçün həmin sətrin yarılığını çıqqıldadın. Şrifti Times New Roman, ölçüsünü 12, şəklini isə qalın edin.
- Cədvəlin qalan xanalarını aşağıdakı kimi doldurun.

EB					Sıra №
	A	B	C	D	E
1					
2					
3	Sıra №	Mahn adı	Qiyməti	Miqdarı	Məbləğ
4	1 Yulaf	3,99	10	39,9	
5	2 Sud	2,15	25	53,75	
6	3 Dış pastası	1,95	7	13,65	
7	4 Sabun	0,5	6	3	
8	Yekun				110,3
9					

11. İş kitabına uyğun (məsələn, **Satış cədvəli**) ad verməklə yazıb saxlayın.

Araşdırmaq-öyrənək

Format⇒Cells menyu komandası vasitəsilə uyğun dialoq pəncərəsini açın. Xanalara ədədlərin hansı formatda necə daxil edilməsini araşdırın. Məsələn, Number formatını seçin və Options bölümündə həqiqi ədədin kəsr hissəsində rəqəmlərin sayını dəyişmək imkanını yoxlayın. Ayrı-ayrı xanalara aşağıdakı ədədləri daxil edin:

3,004567 -678,12 45 0,001



Öyrəndiklərinizi yoxlayın

- Cədvəl prosessoru nədir?
- Elektron cədvəlin adı cədvəldən hansı üstünlükləri var?
- Xanalar, sətirlər və sütunlar necə tanınır?

22. Düsturlarla iş

x	y
-2	-8
-0,1	-0,001
0	0
1,1	1,331
3	27
...	...


$$y=f(x)$$

- Cədvəl şəklində təqdim olunmuş funksiyanın düsturu necə olacaq?
- Ötən dərsin başlangıcında verilmiş cədvəlin sonuncu sütununun hesablanması qaydasını hansı düsturla ifadə etmək olar?

Fəaliyyət

1. OpenOffice.org Calc (yaxud Microsoft Office Excel) cədvəl prosessorunu başladın və ötən dərsdə yaratmış olduğunuz elektron cədvəl faylini açın.
2. Satılmış malların miqdarını istədiyiniz kimi dəyişdirin.
3. “Məbləğ” sütununda da uyğun dəyişiklikləri edin.

Nö	Məlin adı	Qiyməti	Miqdarı	Məbləğ
1	Yulaf	3,99	15	59,85
2	Süd	2,15	20	
3	Diş pastası	1,95	12	
4	Sabun	0,50	18	
Yekun				

Nəticəni müzakirə edək:

- Malların miqdarında dəyişikliklərin daxil edilməsinə, yoxsa məbləğlərin hesablanmasına çox vaxtiniz getdi?
- Siyahıdakı malların sayı 4 deyil, 100 olarsa, hesablamlara nə qədər vaxtiniz gedər?

Elektron cədvəl, ilk növbədə, hesablamları avtomatlaşdırmaq üçün nəzərdə tutulub. Bunun üçün cədvəlin xanalarına **düsturlar** daxil edilir. Elektron cədvəllərin özəlliyi də məhz bundadır: verilənlərdən biri dəyişdikdə onlarla bağlı düsturlar avtomatik olaraq yenidən hesablanır. Məsələn, satılmış malların miqdarında dəyişiklik edən kimi hər bir mal üzrə məbləğ avtomatik olaraq yenidən hesablanacaq. Siz çoxlu veriləndən ibarət elektron cədvəl qura bilər və bir, yaxud bir neçə verilənin qiymətini dəyişdirməklə nəticənin necə dəyişdiyini görə bilərsiniz.

ACARSÖZLƏR
Düstur
Istinad

İstənilən düsturun daxil edilməsi “=” işarəsi ilə başlayır. Bu işarə olmazsa, daxil edilən düstur mətn kimi qəbul ediləcək. Düsturda ədədi verilənlər, əməl işarələri, müxtəlif funksiyalar, eləcə də cədvəl obyektlərinin ünvanları ola bilər. Məsələn, yulaf satışından alınan məbləği hesablamaq üçün E4 xanasına =C4*D4 düsturunu daxil etmək lazımdır (bu düsturda “*” ulduz işarəsi vur-



mani gösterir; başlangıçdaki “=” işaretisi isə bunun adı yazı deyil, düstur olduğunu bildirir). Xanaların ünvanları olan düsturları riyazi tənliklərlə müqayisə etmək olar: orada xanaların ünvanlarının yerinə dəyişənlərdən istifadə olunur.

Düsturlarda istifadə olunan ünvanlara **istinadlar** deyilir. İstinadlar elektron cədvəlin ixtiyari xanalarını əlaqələndirməyə və cədvəl verilənlərinin lazım olan emalını həyata keçirməyə imkan verir. Düstur daxil edildikdən sonra elektron cədvəl programı həmin xanada düsturun özünü deyil, onun nəticəsini eks etdirəcək. Ancaq xana aktivləşdirildikdə həmin xana üçün düstur ekranın yuxarısında düstur zolağında görünür və zərurət olarsa, onu redakta edə bilərsiniz.

Bir xanada olan düsturu başqa xanalara da köçürmək olar. Məsələn, E4 xanasında olan düstur E5, E6 və E7 xanalarına köçürülə bilər ki, nəticədə başqa mallar üzrə də məbləğ hesablanmış olar. Düstur başqa xanalara köçürüldükdə həmin düsturlar avtomatik olaraq dəyişir. Verilmiş nümunədə siz =C4*D4 düsturunu E4 xanasından E5 xanasına köçürdükdə həmin düstur =C5*D5 şəklinə, E6 xanasına köçürdükdə isə =C6*D6 şəklinə düşəcək.

ADDIM – ADDIM

Xanalara düsturların daxil edilməsi

1. Cədvəl prosessorunu başladın və satışla bağlı faylı açın.
2. E4 xanasını seçdirin. Xanadakı qiymət düstur zolağında eks olunacaq. Həmin qiyməti seçdirib <Delete> klavişini basın. Qiymət silinəcək və xana boşalacaq.
3. Eyni qayda ilə E5, E6, E7 və E8 xanalarını da boşaldın.
4. E4 xanasını seçdirin. Klaviaturadan =C4*D4 daxil edin. Yazığınız düsturun həm xanada, həm də düstur zolağında görünməsinə diqqət yetirin.
5. <Enter> klavişini basın, yaxud düstur zolağındaki ✓ işaretini çıqqıldadın. Düstur dərhal hesablanacaq və nəticə (39,9 ədədi) E4 xanasında eks olunacaq.
6. E4 xanasını çıqqıldadın. Xananın özündə məbləğin görünməsinə baxmayaraq, düstur zolağında onun necə hesablanması düsturunun olmasına diqqət edin.

E4	A	B	C	D	E
1					
2					
3	Sıra №	Mahn adı	Qiyməti	Miqdarı	Məbləğ
4	1	Yulaf	3,99	10	39,9
5	2	Süd	2,15	25	
6	3	Diş pastası	1,95	7	
7	4	Sabun	0,5	6	
8		Yekun:			

- E5 xanasını çıqqıldadın. Klaviaturadan = işarəsini daxil edin. Sonra C5 xanasını çıqqıldadın. C5 xanasına istinadin = işarəsindən sonra həm düstur zolağında, həm də E5 xanasında əks olunmasına diqqət edin.
- Klaviaturadan * daxil edin və sonra D5 xanasını çıqqıldadın. Həm xanada, həm də düstur zolağında = **C5*D5** düsturu görünəcək.
- <Enter> klavişini basın. Düsturun hesablanması nəticəsi (**53,75** ədədi) E5 xanasında əks olunacaq.
- C5 xanasını ikiqat çıqqıldadın. Südün qiymətini dəyişərək **2,25** edin, sonra <Enter> klavişini basın. E5 xanasındaki nəticənin dəyişərək **56,25** olmasına diqqət edin.
- E6 xanasını seçdirin. Klaviaturadan =**C6*D6** düsturunu daxil edin və sonra <Enter> klavişini basın. E6 xanasında **13,65** nəticəsi görünəcək.
- Bənzər əməliyyatı E7 xanası üzərində yerinə yetirin.
- Malların qiymətində və ya miqdardında dəyişikliklər edib uyğun məbləğin necə dəyişməsini izləyin.
- Fayla yeni ad verib saxlayın.

Düsturda müəyyən diapazondakı bütün xanaların cəmlənməsi komandası kimi funksiyalar ola bilər. Məsələn, =SUM(E4:E7) düsturunu E8 xanasına daxil etdikdə sütun diapazonu (E4, E5, E6 və E7 xanaları) üzrə ümumi cəm avtomatik hesablanacaq. Elektron cədvəl programlarında çoxlu belə funksiyalar vardır.

Araşdırmaq-Öyrənək

Yekun məbləğin hesablanması üçün E8 xanasına cəm funksiyasının (SUM) olduğu düsturu daxil edin. Malların qiymətlərinde və ya miqdardında dəyişikliklər edib həmin mala uyğun məbləğin, eləcə də yekun məbləğin necə dəyişməsini izləyin.

Öyrəndiklərinizi yoxlayın

- Elektron cədvəldə düstur nədir və onu adı mətnindən nə fərqləndirir?
- Düsturdakı ünvanlar necə adlanır?
- A2 xanasında avtomobilin sürətini, B2 xanasında onun yola sərf etdiyi zamanı göstərin. C2 xanasında düstur vasitəsilə avtomobilin getdiyi yolu hesablayın ($s = v * t$). B2 xanasının qiymətini 2, 3, 4 dəfə artırın. C2 xanasının qiyməti necə dəyişir?

ÜMUMİLƏŞDİRİCİ SUAL VƏ TAPŞIRIQLAR

1. 3D-qrafika nədir və o, 2D-qrafikadan nə ilə fərqlənir?
2. SketchUp redaktorunda hansı qrafik primitivlər var?
3. Mətn redaktorunda hazırlanmış sənədə hansı obyektlər əlavə etmək olur?
4. Verilmiş riyazi ifadələri mətn redaktorunda yiğin.
 - a)
$$\begin{cases} 5x + 4y = 10 \\ -3x + 5y = 12 \end{cases}$$
 - b)
$$\frac{\sqrt{81y^2 - 16z^2}}{3\sqrt{y} + 2\sqrt{z}}$$
5. Elektron cədvəllərdə sətir və sütunlar necə işaret olunur?
6. Elektron cədvəlin hansı xanaları düzgün adlandırılıb?
STK34
LA3
T2T
6A
B8967
7. B2 : E6 diapazonu neçə xana əhatə edir?
8. Elektron cədvəlin bir fragmenti verilib: D1 və C2 xanalarında olan qiymətləri müəyyən edin.

	A	B	C	D
1	20	7		=2*B1-C2
2	12	3	=B2+A2	


9. SUM funksiyasından hansı hallarda istifadə olunur?
10. "Programda dövr" mövzusunda verilmiş 4-cü tapşırığı (səh.49) elektron cədvəl programında yerinə yetirin. Ayın səthində çəkinizi hesablamaq üçün düsturlardan istifadə edin.



İNFORMASIYA CƏMIYYƏTİ VƏ İNTERNET

6

- 23. İformasiyanın emalı mərhələləri
- 24. Kompüter şəbəkələri
- 25. Internet xidmətləri
- 26. Cəmiyyətin informasiyalasdırılması
 - Ümumiləşdirici sual və tapşırıqlar



6

23. İnfomasiyanın emalı mərhələləri



- Alim tədqiqat aparır.
- Tərcüməçi mətni bir dildən başqa dilə çevirir.
- Müstəntiq müəyyən dəllilərə əsaslanaraq cinayətkarı müəyyən edir.
- Şagird məsələ həll edir.
- Kompüterdə hər hansı program icra olunur.

- Hər bir hadisə üçün infomasiya ilə iş prosesini necə təsvir etmək olar?
- Bu halların hamısında hansı infomasiya prosesi baş verir?

İnfomasiyanın məzmununun və ya təqdimolunma formasının dəyişdirilməsi prosesi **infomasiyanın emali** adlanır.


AÇARSOZLƏR

İnfomasiyanın emali

- Giriş
- Çıxış
- Saxlanma
- Çevrilmə

İnfomasiyanın emali müəyyən qaydalara uyğun olaraq hər hansı subyekt tərəfindən yerinə yetirilir. Bu subyekt **infomasiyanın emalının icraçısı** adlanır. İcraçı insan, yaxud hansısa avtomatik qurğu ola bilər.

Emalin icraçısı ətraf mühitdən **giriş infomasiyası** alır. Giriş infomasiyası, eləcə də müəyyən əməliyyatların nəticələri gələcəkdə istifadə edilmək üçün yaddaşa **saxlanılır**. Daxil edilmiş və saxlanmış infomasiya **emal** olunur. Emalin nəticəsində **çıxış infomasiyası** alınır.



İnfomasiyanın emalının əsas mərhələləri

Bəzən kompüterdə “infomasiyanın emali” anlayışı dar mənada işlədirilir. Belə ki, “emal” dedikdə prosessorun gördüyü iş nəzərdə tutulur, giriş, çıkış və saxlanma isə ayrıca proseslər kimi göstərilir.

Fəaliyyət

Verilmiş hadisələr üçün giriş və çıxış informasiyasını qeyd edin.

Hadisə	Giriş informasiyası	Çıxış informasiyası
Krossvordda sözün tapılması		
Həkimin xəstəyə diaqnoz qoyması		
Əsərin janrının müəyyənləşdirilməsi		
Üçbucağın sahəsinin tapılması		

- Hər bir halda çıxış informasiyasının alınması üçün yaddaşa saxlanmış hansı informasiyadan (bilidkən) istifadə olunur?

İnformasiyanın emal edilməsinin iki növünü fərqləndirirlər:

1. Yeni inforasiyanın, yaxud yeni məzmunun alınması.
2. Məzmun saxlanılmaqla formanın dəyişdirilməsi.

Riyazi məsələlərin, eləcə də məntiqi mühakimələr əsasında müxtəlif məsələlərin həlli inforasiyanın emalının birinci növünə aiddir. Məsələn, müstəntiqin cinayətkarı müəyyən etməsi, alimin apardığı tədqiqatlar, insanın düşdüyü vəziyyəti təhlil edərək çıxış yolunu tapması kimi hallarda emal nəticəsində yeni məzmunda inforasiya alınır.

İkinci növ emala mətnin bir dildən başqa dilə tərcüməsini, ədədlərin bir say sistemində digərinə çevrilməsini aid etmək olar. Çünkü burada yalnız inforasiyanın təqdimolunma forması dəyişir, məzmun isə dəyişməz qalır.

Araşdırmaq-öyrənək

Verilmiş situasiyaları (vəziyyətləri) araşdırın. Hansı hallarda inforasiyanın məzmunu dəyişir? Bu situasiyalarda inforasiyanın emalını mərhələlər üzrə təsvir edin.

- Mətnin əsasında cədvəl qurulur.
- Şahmatçı növbəti gedisi edir.
- Şagird $\frac{(x^2 - 9)(x + 5)}{(x + 3)(x^2 - 25)}$ riyazi ifadəsini sadələşdirir.
- Rəssam portret çəkir.
- Müəllim şagirdin səhv cavablarında düzəlişlər edir.

Öyrəndiklərinizi yoxlayın

1. “İnformasiyanın emalı” dedikdə nə nəzərdə tutulur?
2. Emaldan sonra alınan inforasiya necə adlanır?
3. İnformasiyanın emalı qaydasını tapın və boş xanalarda hansı simvollar olacağını müəyyənləşdirin.

Giriş informasiyası	Çıxış informasiyası
TƏBRİZ	
SAVALAN	D
ARAZ	
URMİYA	G




24. Kompüter şəbəkələri



- Bu mənzərə sizə tanışdırı? Orada nə təsvir olunub?
- Bir kompüterdə olan faylları başqa kompüterə hansı üsullarla köçürmək olar?

Fəaliyyət

Verilmiş kompüterləri bir neçə üsulla elə birləşdirin ki, onların hər birindən o birlərə bağlı (birbaşa olmaya da bilər) olsun və mümkün qədər az kabel işlədilsin.



Nəticəni müzakirə edək:

- Kompüterləri neçə müxtəlif üsulla birləşdirdiniz?
- Əgər birbaşa birləşdirilmiş iki kompüter arasındaki kabel qırılsara, hansı növ bağlantında daha az kompüter "ziyan" görəcək?

Hər hansı müəssisədə kompüterlərin sayı artıqca onları bir **şəbəkədə** birləşdirmək zərurəti yaranır. İnfomasiyanın və avadanlıqların bölüşdürülməsi baxımından şəbəkələrin çox böyük faydası vardır.

Belə ki, istifadəçilər şəbəkədə olan digər kompüterlərdəki resurslardan birgə istifadə edə bilər. Bu zaman hər kompüter üçün ayrıca printer, skaner,

Yaxud tez-tez istifadə olunan periferiya qurğusu almağa gərək yoxdur. Şəbəkəyə qoşulmuş bir qurğudan çoxlu sayıda istifadəçi yararlana bilər.

Təkcə ayrı-ayrı otaqlarda olan kompüterləri deyil, fərqli binalarda, müxtəlif şəhərlərdə, hətta dünyanın ayrı-ayrı yerlərində yerləşən kompüterləri də birləşdirmək üçün şəbəkə ələrdən istifadə edilir. Buna görə də, insanlar harada olmalarından asılı olmayaraq, bir-biri ilə məlumat mübadiləsi etməklə səmərəli işləyə bilirlər.


İnsanların əksəriyyəti şəbəkə dedikdə kifayət qədər qarışq bir şey təsəvvür edir. Əslində, **kompüter şəbəkəsi** bir-biri ilə əlaqəsi olan iki və daha çox kompüterdən ibarət qrupdur. Bu kompüterlər arasında əlaqə çox sadədir: A kompüteri B kompüterinə məlumat göndərirsə, B kompüteri də A kompüterinə cavab göndərə bilər.

Hətta bir neçə kompüterdən ibarət şəbəkələrdə bir kompüter əsas ola bilər. Şəbəkədəki qalan kompüterlər **server (qulluqçu)** adlandırılan həmin başlıca kompüterə birləşdirilir. Serverə birləşdirilmiş adı kompüterlər **müştəri** adlandırılır. Şəbəkənin miqyasından asılı olaraq, orada bir deyil, bir neçə server ola bilər.

Şəbəkənin müxtəlif növləri mövcuddur, ancaq onların içərisində **lokal şəbəkələr (LAN)** və **global şəbəkələr (WAN)** daha geniş yayılıb. **Lokal şəbəkələr**, əsasən, məhdud ərazini, **global şəbəkələr** isə daha geniş coğrafi ərazini əhatə edir və adətən, bir neçə lokal şəbəkənin birləşdirilməsindən əmələ gəlir.

Lokal şəbəkənin hər bir qurğusunu istənilən başqa qurğu ilə qarşılıqlı əlaqədə ola bilir. Şəbəkədə olan qurğulara *bəndlər* deyilir ki, onlar verilənləri ötürən kabellər vasitəsilə əlaqələndirilir. Lokal şəbəkədə **topologiyanın**, yəni şəbəkə qurğularının və kabel infrastrukturunun quraşdırılması sxeminin önəmi çox böyükdür. Üç əsas topologiya daha məşhurdur: **şin, halqa, ulduz**.

AÇAR SÖZLƏR
Şəbəkə
Server
Müştəri
Lokal şəbəkə
Global şəbəkə
Topologiya



Lokal kompüter şəbəkələrinin əsas topologiyaları



Cox zaman “lokal şəbəkə”, “lokal hesablama şəbəkəsi”, “lokal kompüter şəbəkəsi”, “yerli şəbəkə” terminləri sinonim kimi işlədir.

Deyildiyi kimi, qlobal şəbəkələr daha geniş coğrafi ərazini əhatə edir. Bu ərazi bir bölgə, bir ölkə, hətta bütün dünya ola bilər. Ən böyük qlobal şəbəkə, şübhəsiz, **Internet**dir. Qlobal şəbəkələrin əksəriyyəti iki və daha artıq lokal şəbəkədən ibarət olur. Belə şəbəkələrdə rabitə kanalı olaraq telefon sistemlərindən, rabitə peyklərindən, mikrodalgalardan, yaxud onların kombinasiyasından istifadə edilir. “Qlobal şəbəkə” termininə sinonim kimi tez-tez “qlobal hesablama şəbəkəsi”, “genişmiqyaslı şəbəkə” terminlərindən də istifadə olunur.

Qlobal şəbəkənin iki variantından biri *intranet*, o biri isə *ekstranet*dir. **Intranet** bir təşkilatın əməkdaşlarının müstəsna istifadəsi üçün hazırlanır. Böyük biznes qurumlarının çoxunun müxtəlif ofisləri arasında daxili sənəd dövriyyəsi məqsədi ilə belə şəbəkələr qurulur. **Ekstranet** şəbəkəsi intranetə bənzəyir, ancaq bu şəbəkədə təşkilatdan kənar xüsusi şəxslərə daxili informasiya sistemindən istifadə etməyə icazə verilir. Intranet və ekstranet şəbəkələrində də Internetdə olduğu kimi, veb texnologiyalarından istifadə olunur.

Araşdırma-Öyrənək

- a) Məktəbinizin kompüter şəbəkəsini aşağıdakı suallar əsasında araşdırın:
- Məktəbinizin neçə otağı kompüterlər təchiz olunub?
 - Məktəb kompüterləri bir-biri ilə necə birləşib?
 - Hansı otaqda server var?
 - Hansı şəbəkə topologiyasından istifadə edilib?
- b) Kompüter otaqlarının şəkillərini çəkin və topladığınız materiallar əsasında “Məktəbimizin kompüter şəbəkəsi” adlı təqdimat hazırlayın.

Öyrəndiklərinizi yoxlayın

1. Kompüter şəbəkəsi nədir?
2. Şəbəkələrin hansı növləri var?
3. Internet, intranet və ekstranet şəbəkələrinin fərqi nədədir?
4. Şəbəkələrdə server hansı funksiyani yerinə yetirir?
5. Şəbəkə topologiyası nədir və hansı formaları var?

25. Internet xidmətləri



- Internetdən hansı məqsəd üçün istifadə edirsiniz?
- “Dünya hörümçək toru” nə deməkdir? Elektron poçt haqqında nə bilirsiniz?

Internet şəbəkəsində istifadəçilərə müəyyən xidmət göstərən vasitələri **Internet xidmətləri** adlandırırlar. Internetin çoxlu xidmətləri (servisləri) var və onların içərisində **Veb** və **elektron poçt** daha geniş istifadə olunur. Son illər texnologiyaların və cəmiyyətin inkişafı ilə əlaqədar olaraq başqa xidmətlər də populyarlaşdır.

ADDIM – ADDIM-1

Internet xidmətlərindən istifadə

1. Brauzeri başladın və trims.edu.az ünvanından “Tədris resurslarının idarə olunmasının məlumat sistemi” saytını açın.
2. “Qrifli dərsliklər” düyməsi vasitəsilə kitabxanaya daxil olun və sevdiyiniz fənnə aid dərsliyi seçin.
3. Dərsliyi “Onlayn oxu” rejimində açıb vərəqləyin.
4. Elektron poçtunuz olan saytı (məsələn, www.box.az) açın.
5. İstifadəçi adınızı və parolunuza yığmaqla poçt qutunuza daxil olun.
6. Dostunuza dərslik portalı haqqında məktub yazın və məktubda portalın ünvanını göstərməyi unutmayın.
7. Məktuba mövzuya uyğun fayl əlavə edib göndərin.

Telnet xidməti. Bu xidmət kompüterinizi başqa bir kompüterin terminalına çevirməyə imkan verir. “Terminal” son (uc) qurğu deməkdir. Hesablaşma texnikasında “terminal” dedikdə kompüteri idarə etmək üçün klaviatura və monitorla təchiz olunmuş qurğu nəzərdə tutulur. Telnet xidməti kompüterinizdə olan informasiyanı emal üçün başqa kompüterə göndərməyə, nəticəni isə sizin monitorunuzda göstərməyə imkan verir.

Telekonfrans xidməti. Bu xidmət təxminən elektron poçt kimi işləyir, ancaq məlumat konkret adresatın poçt qutusuna deyil, ümumi baxış üçün mövzu qrupuna göndərilir. Xəbər qrupları fikir mübadiləsi etməyə, suallar verməyə, cavablar dərc etməyə, yəni Internet üzərindən elektron konfranslar keçirməyə imkan verir.





6

FTP xidməti. İnterneta bağlanmış kompüterlərdə çox böyük miqdarda müxtəlif fayllar (programlar, sənədlər, şəkillər, musiqilər, filmlər və s.) saxlanılır. FTP (File Transfer Protocol – fayl köçürülməsi protokolu) xidməti şəbəkədə faylları qəbul etməyə və göndərməyə imkan verir.

IRC xidməti. *Gap (chat)* adlandırılan bu xidmət sizə məlumatları klaviatordan daxil etməklə bu xidmətə qoşulmuş başqa bir adamla ünsiyyət saxlamağa imkan verir. Elektron poçtla yazışmadan fərqli olaraq, gap seanslarında tanış olmayan şəxslər də iştirak edə bilər.

IP-Phone xidməti. İnternetdə danışq (səs) siqnallarını ötürmək üçün *Internet-telefoniya* texnologiyasından istifadə olunur. Danışq zamanı sizin səs siqnallarınız (yəni tələffüz etdiyiniz sözlər) kodlaşdırılırlaraq verilənlər paketinə çevrilir. Sonra bu paketlər Internet vasitəsilə eks tərəfə göndərilir. Adresata çatan paketlər dekodlaşdırılırlaraq yenidən səs siqnalına çevirilir. Internet-telefoniyada danışq haqqı adı telefon rabitəsindəkinə nisbətən bir neçə dəfə aşağıdır.

ACAR SÖZLƏR

Internet xidmətləri
Veb
Elektron poçt
Telnet
Telekonfrans
FTP
GAP
Internet-telefoniya

ADDIM - ADDIM - 2

FTP xidməti vasitəsilə Internetdən faylların endirilməsi

1. Elektron dərslik portalını açın.
2. İstifadəçi adı və parolunu daxil edin.
3. Seçdiyiniz dərsliyi yükləmək üçün Oflayn oxumaq üçün yüklə düyməsini çıqqıldadın.
4. Fayl ya birbaşa Downloads (Endirilmişlər) qovluğuna yazılır, ya da yardımçı dialoq pəncərəsi açılır.

İndi Internetə qoşulmadan da istənilən zaman həmin qovluğu açıb yüklədiyiniz kitabı oxuya bilərsiniz.

Araşdırma-öyrənək

Müasir smartfonlarda hansı Internet xidmətlərinin olduğunu araşdırın. Araşdırma əsasında təqdimat hazırlayıın.

Öyrəndiklərinizi yoxlayın

1. Internet xidməti dedikdə nə nəzərdə tutulur?
2. Hansı Internet xidmətlərini tanıyırsınız?
3. Elektron poçt və telekonfrans xidmətlərinin fərqi nədədir?

26. Cəmiyyətin informasiyalasdırılması



—Hansı informasiya texnologiyalarından istifadə edirsiniz?

İnsan cəmiyyətinin yarandığı ilk dövrlərdə onları adı bilik və bacarıqlar qane edirdi. İformasiyaya olan tələbatın artması müxtəlif qurğuların meydana çıxmına səbəb oldu. İformasiyanın emalı üçün yeni üsul və vəsi-tələrin yaranması cəmiyyətdə ciddi dəyişikliklərə – **informasiya inqilablarına** gətirib çıxardı. Bəşəriyyətin inkişafına daha çox təsir edən bu inqilabları, adətən, dörd mərhələyə bölgürələr.

Birinci mərhələdə *yazının meydana gəlməsi* nəticəsində bilikləri saxla-yaraq gələcək nəsillərə ötürmək imkanı yarandı.

İkinci mərhələ (XVI əsrin ortaları) *kitab çapının ixtirası* ilə bağlıdır. Bu kəşf nəticəsində insanlar informasiyanı saxlamaq, sistemləşdirmək və yay-maq üçün yeni bir vasitə əldə etdi.

Üçüncü mərhələ (XIX əsrin sonu) *elektrikin köşfi* ilə bağlıdır. *Telegraf, telefon və radio* yarandı. Onlar informasiyanı ixtiyari həcmidə və yüksək sürətlə ötürməyə və qəbul edib saxlamağa imkan verdi.



ADDIM – ADDIM

İformasiya inqilablarına dair təqdimatın hazırlanması

1. Dərslik və Internetdən istifadə etməklə informasiya inqilablarından birinə aid təqdimat hazırlayıın.
2. Təqdimatda uyğun dövrün xüsusiyyətləri, həmin dövrdə müxtəlif informasiya proseslərinin təsviri, inqilabın cəmiyyətin sonrakı inkişafına təsiri və başqa məsələlərə diqqət yetirin.
3. Təqdimata uyğun ad (məsələn, **Yazının tarixi**) verib öz qovluğunuza saxlayın.

Dördüncü mərhələ (XX əsrin 70-ci illəri) *mikroprosessorların ixtirası* və *fərdi kompüterlərin yaranması* ilə başlayır. Bu yenilik bəşəriyyətin *infor-masiya cəmiyyətinə* keçidiñə təkan verdi.

“İnformasiya cəmiyyəti” anlayışını ilk dəfə yapon alımları təklif etmişlər. Onların fikrincə, bu elə cəmiyyətdir ki, orada çox böyük həcmdə və yüksək keyfiyyətli informasiya daim dövr edir. Bu qədər informasiyanın saxlanması, yayılması və istifadəsi üçün lazım olan bütün vasitələr mövcuddur. İnformasiya istifadəçilərə tələb olunan sürət və formada çatdırılır. İnformasiya xidmətlərindən istifadə haqqı isə hər kəs üçün məqbul səviyyədədir.

İnformasiya cəmiyyətinin daha formal tərifini isə sosioloqlar verirlər. Bəşəriyyət öz inkişafında bir neçə mərhələdən keçmişdir:

1. Aqrar cəmiyyət.
2. Sənaye cəmiyyəti.
3. Postsənaye cəmiyyəti.

Hər mərhələnin adı həmin dövrdə əhalinin əksər hissəsinin nə ilə məşğul olması ilə bağlıdır. Bu meyarlarla baxıldığda **informasiya cəmiyyəti** elə bir cəmiyyətdir ki, orada cəmiyyət üzvlərinin əksəriyyəti informasiyanın istehsalı, saxlanılması, emalı və onun istifadəsi ilə məşğul olur.

AÇAR SOZLƏR

İnformasiya inqilabları
İnformasiya cəmiyyəti
İnformasiyalasdırma

İnformasiya cəmiyyətinə kecid müxtəlif sahələrdə informasiyanın ötürülməsi və onun emalı üçün müasir vasitələrdən istifadə edilməsi ilə başlanıb. Bu proses **informatiyalaşdırma** adlanır.

Araşdırmaq-öyrənək

Təqdim olunan təlimat əsasında ölkəmizdə informasiya cəmiyyətinin nə zaman qurulacağınnın təqribi proqnozunu verin: Dövlət Statistika Komitəsinin saytından (www.stat.gov.az) istifadə etməklə Azərbaycanda əhalinin məşğulluğu ilə bağlı son 10 ilin statistik göstəricilərini aşasdırın; hazırda əhalinin neçə faizi aqrar, neçə faizi sənaye, neçə faizi xidmət sahəsində çalışır? İnformasiya sahəsinə aid fəaliyyət növlərini müəyyən edin; son 10 ildə bu fəaliyyət növü ilə məşğul olan əhalinin artım dinamikası necədir?

Öyrəndiklərinizi yoxlayın

1. Bəşər tarixində hansı informasiya inqilabları olmuşdur?
2. İnformasiya cəmiyyətini xarakterizə edən cəhətlər hansılardır?
3. Yaşadığımız cəmiyyət “informatiya cəmiyyəti” adlandırılara bilərmi?


ÜMUMİLƏŞDİRİCİ SUAL VƏ TAPŞIRIQLAR

- İnformasiyanın emalının hansı mərhələləri var?
- Elə situasiyalar nümunə göstərin ki, informasiyanın emalı nəticəsində:
 - informasiyanın məzmunu dəyişsin;
 - informasiyanın təqdimolunma forması dəyişsin.
- Lokal şəbəkədə olan kompüter şəbəkədə olmayan kompüterdən fərqli olaraq, istifadəçiyə hansı əlavə imkanlar verir?
- Yalan fikirləri müəyyən edin və onları doğru fikirlərə çevirin.
 - Lokal şəbəkə geniş coğrafi ərazini əhatə edir.
 - İnformasiyanın emalı nəticəsində yeni informasiya alınır.
 - Server bir brauzer programıdır.
 - Telekonfransın iştirakçıları bir zaldə toplaşırlar.
 - İnformasiya inqilabının I mərhələsi elektrikin kəşfi ilə bağlıdır.

5. Hansı hallarda İnternetin FTP xidmətindən istifadə edilir?



- Sizcə, böyük bankların kompüterləri hansı növ şəbəkədə birləşdirilir?
- Sizin kompüter otağınızda hansı növ lokal şəbəkə quraşdırılıb? O hansı funksiyamı yerinə yetirir?
- Sosial şəbəkələr haqqında nə bilirsiniz?



BURAXILIŞ MƏLUMATI

İNFORMATİKA – 8

*Ümumtəhsil məktəblərinin 8-ci sinfi üçün
Informatika fənni üzrə dərslik*

Tərtibçi heyət:

Müəlliflər: Ramin Əli Nazim oğlu Mahmudzadə
İsmayıл Calal oğlu Sadıqov
Naidə Rizvan qızı İsayeva

Nəşriyyat redaktoru	N.Allahverdiyeva
Dil redaktoru	K.Cəfərli
Bədii redaktor	T.Məlikov
Texniki redaktor	Z.İsayev
Dizayner	T.Məlikov
Rəssamlar	M.Hüseynov, E.Məmmədov
Korrektor	A.Məsimov

© Azərbaycan Respublikası Təhsil Nazirliyi (qrif nömrəsi: 2019-074)

Müəlliflik hüquqları qorunur. Xüsusi icazə olmadan bu nəşri və yaxud onun hər hansı hissəsini yenidən çap etdirmək, surətini çıxarmaq, elektron informasiya vasitələri ilə yaymaq qanuna ziddir.

Hesab-nəşriyyat həcmi 4,8. Fiziki çap vərəqi 6. Səhifə sayı 96.
Kağız formatı 70 × 100^{1/16}. Tiraj 131 283. Pulsuz. Bakı – 2019.

“Şərq-Qərb” mətbəəsində çap olunmuşdur.
Bakı, AZ 1123, Aşıq Ələsgər küç. 17

Pulsuz



Əziz məktəbli!

Bu dərslik sənə Azərbaycan dövləti tərəfindən bir dərs ilində istifadə üçün verilir. O, dərs ili müddətində nəzərdə tutulmuş bilikləri qazanmaq üçün sənə etibarlı dost və yardımçı olacaq.

İnanırıq ki, sən də bu dərsliyə məhəbbətlə yanaşacaq, onu zədələnmələrdən qoruyacaq, təmiz və səliqəli saxlayacaqsan ki, növbəti dərs ilində digər məktəbli yoldaşın ondan sənin kimi rahat istifadə edə bilsin.

Sənə təhsildə uğurlar arzulayırıq!

